



XALQ QƏZETİ

№ 88 (29060) 24 aprel 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib



☐ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.**

Prezident İlham Əliyev əvvəlcə sakinlərlə görüşdü.

Dövlətimizin başçısı dedi:

– Sizi görməyimə çox şadam. Çox şadam ki, Mərdəkan qəsəbəsində çox gözəl infrastruktur layihələri icra edilir və yollar salınır, qəsəbənin digər problemləri öz həllini tapır. Bu, bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın.

Yol inkişaf üçün əsas şərtlərdən biridir. Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə yoldan istifadə olunur, yolbo-yu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yeni, yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturunu yaradırlar, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.

Bildiyiniz kimi, son 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyəti artır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamlarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək.

Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri – bütün bunlar diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır. Ona görə mən gəlmişəm bu gün sizinlə görüşüm, bu gözəl hadisəni bir yerdə qeyd etmək və sizə yeni uğurlar, qələbələr arzulayım.

Qəsəbələrarası və qəsəbə daxili yollar diqqət mərkəzindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və

demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar bərpa ediləcək və insanlara rahatlıq verəcək. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.

Rayon sakini Altay Mansurov görülmə işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

– Hörmətli cənab Prezident, əvvəla, rayon sakinləri və aqsaqqalları adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Bizim sakinlər - bilirsiniz ki, Xəzər rayonunun sakinləri Sizi çox istəyirlər, - Sizi həmişə burada görməyə şad olurlar. Bu gün də biz çox şadıq ki, Siz gəlmisiniz, Sizinlə görüş keçiririk. Bu, birinci dəfə deyil. Siz bizim rayonda tez-tez olursunuz, biz görüşürük, bununla da fəxr edirik. Xoş gəlmisiniz, Sizə cənaşlıq arzulayıram.

Sizin gördüyünüz işlər göz qabağındadır. Son illərdə nəinki bizim rayonda, bütün Azərbaycanda görülmə işlərin hamısını biz televizorda müşahidə edirik, görürük, nə cür yollar çəkilib, hansı işlər görülür. Son zamanlar Sizin göstərişinizlə, fərmanlarınızla, sərəncamlarınızla insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Eyni zamanda, şəhərlərdə, qəsəbələrdə, o cümlədən bizim rayonda çox böyük işlər görülür, hamısı göz qabağındadır, su təsərrüfatını, yol təsərrüfatını demək olar. Son vaxtlar bizim rayonda da çox yollar çəkilib. Qəsəbələrarası yollar çəkilib, köhnə yollar bərpa edilib. Bu da sakinlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması-na töhfə verir. Bu yolun da çəkilməsi qəsəbələr arasında gediş-gəlişi, eyni zamanda, şəhərə çıxışı asanlaşdıracaq. Son zamanlar Buzovna-Mərdəkan yolunun çəkilməsi, eyni zamanda, indi Mərdəkan-Qala yolunun mərkəzi yola birləşdirilməsi, şəhərə, qonşu qəsəbələrə çıxışın təmin edilməsi əlbəttə ki, insanların yaşayışına və rifahına böyük kömək olacaq. Sizə cənaşlıq arzulayıram. Biz Sizin daxili və xarici siyasətinizi bəyənirik. Biz bunu hər dəfə təkrar edirik və həmişə biz Sizin arxanızda böyük bir qüvvə kimi dayanmağa hazırıq.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma



xalqıma ləyaqətlə xidmət edirəm. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır.

Bu gün iqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templemlə artmalıyıq. Ancaq, eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi

nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kime heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var.

Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsədüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığımız ilk fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11

min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığımız fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanıb ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır.

Azərbaycan indiki inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq. Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların

rifah halının yaxşılaşmasına yönəldiləcək.

Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq.

Bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq.

Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov da rayonun sosial-iqtisadi inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

– Məhərrəm cənab Prezident, mən də Sizə “Xoş gəlmisiniz!” deyirəm. Siz 2003-cü ildə prezident seçkiləri ərəfəsində Mir Mövsüm Ağa ziyarətində çıxış etdiniz. Orada çox gözəl sözlərin sırasında bu sözlər də oldu: “Mən çalışacağam ki, prezident seçildəndən sonra hər bir azərbaycanlının Prezidenti olum”. Bütün fəaliyyətiniz dövründə Siz sübut etdiniz ki, sözün əsl mənasında, hər bir azərbaycanlının Prezidentisiniz. Bunu 16 illik fəaliyyətiniz dövründə iqtisadi islahatlar, ictimai həyatda, mədəni, mənəvi quruculuq sahələrində bağ verən yeniliklər tam sübuta yetirdi. Bir məsəl var, deyirlər ki, “abad kənd yolundan bilinər”. Hər şey yoldan başlayır. Sizin yol infrastrukturunun inkişafına ayırdığınız diqqət, əslində, ölkənin iqtisadiyyatına, əlaqələrin genişlənməsinə doğrudan da çox böyük yardım göstərir. Siz keçən il aprelin 11-də Prezident seçildəndən sonra özünü qeyd etdiyiniz kimi, ilk fərmanınız əhalinin, insanların həyatının yaxşılaşdırılması ilə bağlı oldu. Son bir neçə ay ərzində Qarabağ müharibəsi iştirakçılarının, müharibə əlillərinin, pensiyaçıların, digər sosial qrupların təqaüdlərinin artırılması, bu yöndə atılan addımlar insanlarımız tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Bax, elə bu Xəzər rayonunun inkişafı Sizin fəaliyyətinizin əsl göstəricisidir.

(ardı 2-ci səhifədə)



“FORMULA-1” Azərbaycan Qran-prisinə maraq ildən-ilə artır

» 3



Azərbaycan regionun sənaye mərkəzinə çevrilir

» 5



Qloballaşmanın müasir istiqamətləri və bunun diaspor fəaliyyətinə təsiri

» 7



XX ƏSRDƏ ERMƏNİLƏRİN azərbaycanlılara qarşı soyqırımları

» 8

Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib



(əvvəli 1-ci səhifədə)

Xəzər rayonunda yolların salınması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlığını bildiren Təvəkkül Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın inkişafı üçün atılan addımları xüsusi qeyd edərək dedi:

— İnanın, 11 aprel seçkilərindən bu yana ötən 15 ilin nəticələri qədar nəticələr qazanmışdır. Cənab Prezident, mən sakinlərimiz adından bu möhtəşəm işlərinizə, səmimiyyətinizə, xalqımıza, insanlara, o cümlədən bizə olan isti münasibətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mehriban xanım həmişə bizi diqqətdə saxlayır, Allah ona ömür versin. O, sözün əsl mənasında, Azərbaycan qadınının doğrudan da simasını göstərən bir insandır. Cənab Prezident, bir daha Sizə və Mehriban xanıma işlərinizdə uğurlar arzu edirəm. Siz buraya həmişə gəlin. Siz buraya gələndə biz hər dəfə yenilikləri rastlaşırıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Hər bir rayonda gedən işlər mənə sevinirdir. Çox şadam ki, Xəzər rayonunda bütün işlər yaxşı gedir, abadlıq-quruculuq, təsərrüfat işləri aparılır. Əvvəlki illərdə də yaxşı nəticələr olub və biz birlikdə ölkəmizi inkişaf etdiririk. Hər bir yerdə hər bir vətəndaş

ümumi inkişafımıza öz töhfəsini verir. O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq. Son dövrdə imzaladığım fərmanlar doğrudan da həm təsirli, həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi göstərir. Deyə bilərəm ki, bu fərmanlara başqa ölkələrdə rast gəlinmir. Məsələn, tutaq ki, problemlə kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdi. Maksimum çalışdı ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözəlmir. İqtisadi, maliyyə imkanı artıqca biz, ilk növbədə, səylərimizi problemlə kreditlərin həllinə yönəltirik və bunu həll edirik, özü də ən yüksək səviyyədə. İndi bu fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələni və artıq kompensasiyaların verilməsi prosesi başlanmışdır.

Əsas odur ki, vətəndaşları

narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət memuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, ehlə hallar var ki, vətəndaşları incidir, onların problemlərinə biganə yanaşırlar. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət memuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır.

Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar dərhal olmalıdır. Onlar müdaxirətdə öz əksini tapmalıdır ki, bu bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanlı xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir.

Vətəndaşlarımızın rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti iləndən daha da yaxşılaşır. Əgər əvvəlki dövürə götürsək görürük ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Ne əməliyyat?

Daha da fəal işləməliyi, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdır ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik. Sağ olun.

Sakinlər: Allah Sizə kömək olsun. Allah Sizə, Mehriban xanıma cansağlığı versin.

Sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Buzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirilib ki, dövlətimizin başçısının 2014-cü ildə imzaladığı sərəncamla təsdiq edilən "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Xəzər rayonunda Buzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsinin həyata keçirilməsi də nəzərdə tutulmuşdu. Bu yol



layihəsinin uzunluğu 7,6 kilometr olan Buzovna-Mərdəkan hissəsinin tikintisi başa çatdırılıb, 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub və əhalinin istifadəsinə verilib. Bu bölgədə yaşayan əhalinin çoxsaylı müdaxirəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin ötən ilin yanvarında və fevralında imzaladığı sərəncamlarla təsdiq edilən 2018-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı 55 min nəfərin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 2018-ci ildə layihənin tikintisi yekunlaşan hissəsi ilə Qala qəsəbəsi arasında yeni nəqliyyat bağlantısı yaratmaq, həmçinin nəqliyyat vasitələrinin normal hərəkəti təmin etmək məqsədilə Mərdəkan-Qala hissəsində 5,2 kilometr uzunluğunda yolun tikintisi aparılıb. Bu yolun 400 metrlik hissəsinin eni 18 metr olmaqla 1-ci texniki dərəcəlidir, yeni 4 hərəkət zolağı, digər hissənin eni isə 9 metr olmaqla 2-ci texniki dərəcəyə aiddir, yeni 2 hərəkət zolağıdır. Bu yolun istifadəyə verilməsi həm sosial, həm də iqtisadi baxımdan olduq

ca əhəmiyyətlidir. Belə ki, həmin yol Buzovna, Şüvelan, Qala, Mərdəkan qəsəbələrini birləşdirməklə bu qəsəbələrdə yaşayan sakinlərin şəhərə çıxışını da rahat təmin etməyə geniş imkan yaradır. Eyni zamanda, bu qəsəbələrdən Qala-Pirallahı yoluna da birbaşa çıxış təmin edilir. Bununla yanaşı, paytaxtın bu hissəsində yaşayanlar şəhərə daxil olmadan bu alternativ yolla Sumqayıt, həmçinin Şamaxı və Quba istiqamətinə də rahat çıxış əldə edirlər. Beləliklə, bu layihənin icrası tıxacların qarşısının alınması, nəqliyyat vasitələrinin hərəkətinin normal və təhlükəsiz təşkil, sürücülərin və səmisişlərin mənzil başına vaxtında çatması baxımından da mühüm rol oynayır.

Saleh Məmmədov dedi: — Əvvəllər qəsəbənin Yese-nin küçəsində tıxac yaranırdı. Mərdəkan və Şüvelan sakinləri indi bu yolla şəhərə, Zirə, Türkan qəsəbəsi arasında yeni nəqliyyat bağlantısı yaratmaq, həmçinin nəqliyyat vasitələrinin normal hərəkəti təmin etmək məqsədilə Mərdəkan-Qala hissəsində 5,2 kilometr uzunluğunda yolun tikintisi aparılıb. Bu yolun 400 metrlik hissəsinin eni 18 metr olmaqla 1-ci texniki dərəcəlidir, yeni 4 hərəkət zolağı, digər hissənin eni isə 9 metr olmaqla 2-ci texniki dərəcəyə aiddir, yeni 2 hərəkət zolağıdır. Bu yolun istifadəyə verilməsi həm sosial, həm də iqtisadi baxımdan olduq

Sakinlər: Bəli, çox gözəldir. **Prezident İlham Əliyev:** Siz qəsəbədaşlı yollara da diqqət yetirin. Mən bu barədə də tapşırıq vermişəm. Başqa yollar da təmir olunub.

Saleh Məmmədov: Bəli, Sizin tapşırıqınıza əsasən, son iki ayda Mərdəkan qəsəbəsinə 54 min

kvadratmetr yol sahəsinə asfalt döşənib. Şüvelan qəsəbəsinə su xəttinin çəkilişi işləri başa çatıb. Biz indi orada 10 kilometrlik yolun çəkilişinə başlamışıq. Buzovna-da qəsəbəarası 14 yol çəkilib, orada da 32 min kvadratmetr asfalt döşənib. Ən çox işi Binədə görmüşük, 135 min kvadratmetr asfalt vurmuşuq. İşlər hələ davam edir. İnvestisiya planınızda bu il 19 kilometrlik yolun tikintisi nəzərdə tutulub, artıq orada da işlər gedir. Yolun 13 kilometrlik hissəsi hazırdır, 6 kilometrlik hissədə iş davam edir.

Prezident İlham Əliyev: Digər rayonlarda da iş gedir, bütün qəsəbələrdə.

Saleh Məmmədov: Sizin göstərişinizlə Bakı şəhərinin bütün qəsəbələrində iş gedir.

Prezident İlham Əliyev: Bakı şəhərində bir dəne də təmirsiz yol olmamalıdır, həm şəhərdə, həm qəsəbələrdə. Qarşıya belə vəzifə qoyulub və indi müvafiq işlər görülür. Biz bu işləri qısa müddət ərzində görmüşük.

Sakinlər: Allah canınızı sağ eylesin, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Sizi bir daha təbrik edirəm.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildiren lentı kəsdı. Sonda xatirə şəklı çəkdırıldı.

AZƏRTAC

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar **qərara alıram:**

1. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşün donanmalarının əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin

işçilərinə, Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

2.1. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılınsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

1. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı 2019-cu il martın 27-də Paris şəhərində

imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların

yerinə yetirildiyi barədə YUNESKO-ya bildiriş göndərsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır:** Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

Babanlı Yusif Məmməd oğlu – namizədiyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür; Musayev Salman Musa oğlu – namizədiyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür; Qafarova Zəmfira Həsən qızı – namizədiyi yaradıcılıq təşkilatları

tərəfindən irəli sürülmüşdür.

O.ƏSƏDOV

Azərbaycan Respublikası Milli Məclisinin sədri

Bakı şəhəri, 23 aprel 2019-cu il

Beşinci Ümumdünya Mədəniyyətətlərərası Dialoq Forumuna hazırlıq işləri müzakirə olunub



□ Aprelin 23-də 5-ci Ümumdünya Mədəniyyətətlərərası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclası keçirilib.

Aprelin 23-də Bakı Konqres Mərkəzində foruma hazırlıq işləri müzakirə olunub.

Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hazırlıq işləri və qarşıda duran vəzifələrdən danışdı.

Bildirilib ki, mayın 2-3-də Bakıda Azərbaycan hökuməti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO ilə birlikdə "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münasibətə qarşı fəaliyyət naminə dialoq qu-raq" şüarı altında 5-ci Ümumdünya Mədəniyyətətlərərası Dialoq Forumuna keçiriləcək.

Ə. Qarayev vurğulayıb ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi" 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib.

Nəzər bildirib ki, ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan

qurumların sayı xeyli artıb. Budəfəki foruma Latın Amerikasının ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peru kimi dövlətlərin təmsilçiləri qatılacaq. Ümumilikdə bu beynəlxalq statuslu forumda 35 beynəlxalq təşkilat və 100-dən çox ölkəni təmsil edən nümayəndələr iştirak edəcək. Hazırda foruma qeydiyyat davam edir. Forumda bir çox ölkələr xarici işlər, mədəniyyət nazirləri, parlament sədrləri səviyyəsində təmsil olunacaq. Bu beynəlxalq tədbirin mövzusu UNESCO tərəfindən təsdiqlənib və dünya üçün aktualdır. Panellərin bir çoxu iştirakçı qurumlar tərəfindən təşkil olunacaq.


Tədbir BMT tərəfindən təşkilatın televiziya və rəsmi internet sahifəsi üzərindən canlı yayımlanacaq. Qeyd edilib ki, 5-ci Ümumdünya Mədəniyyətətlərərası Dialoq Forumu çərçivəsində insan həmrəyliyi yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkilikə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətətlərərası dialoqun mühüm rolunu öyrəniləcək.

Bundan başqa, Forum çərçivəsində mədəniyyətətlərərası dialoq və insan layihələri təbliğ etmək üçün (praktiki strategiya kimi) mədəniyyətətlərərası dialoqun mühüm rolunu öyrəniləcək. Bundan başqa, Forum çərçivəsində mədəniyyətətlərərası dialoq və insan layihələri təbliğ etmək üçün (praktiki strategiya kimi) mədəniyyətətlərərası dialoqun mühüm rolunu öyrəniləcək.

də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlıq formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda, 2 gün ərzində "Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması", "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq", "Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılınması", "Sülh naminə çoxtərəfli və diplomatiya", "Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu" və digər mövzularda plenar sessiya və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün serqilər açılacaq, musiqili proqramlar təşkil ediləcək. Sonda nazir mövcud hazırlıq vəziyyəti ilə maraqlanıb və bütün aidiyyəti qurumlara tapşırıq və tövsiyələri verib.

Qeyd edək ki, BMT Baş katibinin BMT-nin Baş Assambleyasına ünvanlandığı mədəniyyətətlərərası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə illik hesabatda (2017-ci il) "Bakı prosesi" çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətətlərərası dialoqun təbliği üçün əsas global platforma kimi Ümumdünya Mədəniyyətətlərərası Dialoq Forumuna istinad edilib.

AZƏRTAC



DÜNYA BİZƏ ETİMAD GÖSTƏRİR!



İyirmi beş il tarixi nöqteyi-nəzərdən dövlət qurmaq üçün çox qısa bir dövrdür. Geosiyasi və daxili proseslər sabit məcrada cərəyan edirsə, milli dövlətin formalaşması üçün bu müddət yetərlidir hesab oluna bilər, lakin onun inkişafı daha çox zaman və güc tələb edir. Əgər hər hansı bir xalq cəmi 25 ilə, olduqca gərgin beynəlxalq və regional şəraitdə sabit və milli birliyə söykənən vətəndaş birliyi yarada bilirsə, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuzla malik, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən və global proseslərdə öz sözünü deməyə qadir müstəqil bir dövlət qurmağı bacarıbsa, o xalq və həmin xalqı təmsil edən iqtidar, həqiqətən də böyük alqışa layiqdir. Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanın “Formula-1” yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü” adlı məqaləsində yer alıb.

Əli Həsənov məqaləsində daha sonra yazır: “İndi heç kim üçün sirr deyil ki, Azərbaycandakı bugünkü iqtidar xalqa söykənərək özünü tam təmin edən, milli iradəsinə söykənən, dayanıqlı və gündəgünə inkişaf edən bir dövlət qurub. Bu mənada, biz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğunu və Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı təkcə Vətənimiz olduğuna görə deyil, həm də, sözün əsl mənasında, qüdrətli olduğuna görə sevirik.

Bizim gücümüz təkcə enerji resurslarında, əlverişli coğrafiyada deyil, həm də bütün bunları real gücə çevirən Prezident İlham Əliyevin düzgün, milli maraqlara uyğun, prinsipial və ardıcıl siyasətindədir. Bunu görmək və başa düşmək üçün təbii sərvətlərlə zəngin olub öz gələcəyini qura bilməyən bir sıra ölkələrin nümunəsinə nəzər salmaq kifayətdir. Buna görə də istər daxilə, istərsə də xaricə bəzi şəxslər və təşkilatlar tərəfindən Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən

ittihamlar hədəfsiz olur, səmimi səslənmir və təbii ki, ictimaiyyət tərəfdən də qəbul olunmur.

Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək “Formula-1” yarışları “zülmüdür”, kimlərsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən “Formula-1” səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların “əsabını təravə edir”.

Təbii ki, bu, özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına

uyğun təsvir edən insanların səmimiyyətinə inanmır.

“Formula-1” onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Deməli, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə

laşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür.

Əminəm ki, yüksək əməkhaqqı alan mindən çox insan, onların ailə üzvləri heç də Əli Kərimlinin bədbin iddialarını bölüşmürlər.

Eləcə də yarışmanı maraqla izləyən on minlərlə vətəndaşımız vizual tanış olur. Təbii ki, ildən-ilə

edib. Müxalifətin əsəbi gərginliyini və bu qədər sərt reaksiyasını başa düşmək olar: bu rəqəm “Məhsul” stadionuna toplaşanların sayından ən azı 30 dəfə çoxdur.

“Formula-1” Azərbaycan Qran-Prisi könüllülük hərəkatının inkişafına mühüm töhfə verir, gənclərimizin daxili potensialının

etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı

mi infrastrukturaya, çevik qərarlar qəbul edib həyata keçirmək əzminə, təhlükəsizliyi təmin etmək qüdrətinə malik olmaq gərəkdir. Azərbaycan isə Avropa Oyunlarının keçirildiyi ilk ölkə olmaqla, IV İslam Həmrəyliyi Oyunlarına, çoxsaylı müxtəlif idman növləri ilə bağlı beynəlxalq yarışlara ard-

Azərbaycanın “Formula-1” yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü



ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı var. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxın-

zövq alır və heç də müvəqqəti tıxac haqqında düşünmür. Statistika göstərir ki, 2018-ci ildə “Formula-1” Azərbaycan Qran-Prisində ümumilikdə 94 min tamaşaçı iştirak

açılması, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün əlverişli şərait yaradır. Yəni də statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevincirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ödənişli işlərdə könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötür.

Onu da qeyd etmək istərdim ki, “Formula-1”-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsəvərlərin sayında da ildən-ilə ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtomobil həvəskarları Azərbaycana təşrif buyurub. Lakin bu, nisbi göstəricidir. Qeyd etdiyimiz kimi, bütün dünyaya nümayiş etdirilən Qran-Prinin milyonlarla izləyicisi Bakının gözəlliyini seyr edir və onların bir qismi növbəti illərdə ölkəmizə turist kimi gəlir.

2016-cı ildə ilk “Formula-1”-in şərtləri açıqlandıqdan müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağına ciddi tənqid

edilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi.

“PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki “Formula-1” yarışması ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərclər - müvafiq avadanlıqların alınması, bu və ya digər infrastruktur qurğularının quraşdırılması yarışın ilk ilində həyata keçirilir, sonrakı illərdə xərclər get-gedə azalır. Deməli, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaqdır.

“Formula-1” həm də dövlətin nüfuzunun, prestijinin göstəricisi, qürur mənbəyidir. Dünyada bu miqyasda tədbirlərə ev sahibliyi edə biləcək dövlətlərin sayı heç də çox deyil. Bunun üçün lazı-

arda ev sahibliyi etməklə kifayət qədər böyük kütləvi tədbirləri təşkil etməyə, təhlükəsiz şəraitdə keçirməyə hazır olduğunu nümayiş etdirir.

“Formula-1” yarışının rəhbərliyindəki dəyişikliklər zamanı aparılmış təhlillər də göstərdi ki, Azərbaycan paytaxtı bu yarışların keçirilməsi üçün ən münasib məkanlardan biridir. Beləliklə, sadaladığımız faktlar da göstərir ki, “Formula-1” Azərbaycanın dünyada təbliği, insanların işlə təmin olunması, gənclərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, ölkəyə turist axınının güclənməsi, ən əsası isə, ölkənin iqtisadi mənafevi baxımından olduqca faydalı tədbirdir. Buna görə də istər hakimiyyət, istərsə də bütövlükdə cəmiyyət tıxac allergiyası olan bir-iki siyasi cığalın iddialarını qəbul etmir və etməyəcək də.

Həminizi bu gözəl idman yarışını seyr etməyə dəvət edirik”.

AZƏRTAC

Xalqımız “Formula-1” yarışlarını gözəldən salmağa çalışanlara inanmır



Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sahəsində böyük təcrübə qazanıb. Həmisi bu cür tədbirlər yüksək səviyyədə təşkil olunub, istər ölkə ictimaiyyəti, istərsə də ayrı-ayrı ölkələrdən gəlmiş qonaqlar tərəfindən razılıqla qarşılanıb. Bu beynəlxalq tədbirlər sırasında İAvropa Oyunlarını, “Eurovizion”, Bakı Beynəlxalq Humanitar Forumu və digər tədbirləri qeyd etmək olar. Bütün bu forumlar Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinin olduğunu, müstəqillikdə etdikdən sonra dünya səviyyəli dövlətə çevrildiyini təsdiq edir.

Azərbaycanın son illərdə ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərdən biri də “Formula-1” yarışlarıdır. Artıq bir neçə ildir ki, bu yarışlar Bakıda yüksək səviyyədə təşkil edilir. Bir neçə gündən sonra paytaxtımızda daha bir “Formula-1” yarışları start götürəcək. Şübhəsiz ki, ölkəmizin, onun rəhbərliyinin, yarışlarla bağlı yaradılmış təşkilat komitəsi tədbiri uğurla başa çatdıracaq. Yəqin ki, buna nə ölkə daxilində, nə də xaricə heç kəs şübhəsi yoxdur.

Amma hələ yarışlar başlamamışdan sosial şəbəkələrdə müxalifət təmsilçilərinin, xüsusən AXCP sədri Əli Kərimlinin bu əhəmiyyətli tədbiri gözəldən salmağa cəhd etməsi təəssüf doğurur. Əli Kərimli özünü facebook səhifəsində yazır ki, Bakıda “Formula-1” yarışlarının keçirilməsinin ölkə üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, bu tədbir kimlər üçünsə pul qazanmaq, hakimiyyəti təbliğ etmək vasitəsidir. Ən acınacaqlısı da budur ki, AXCP sədri yarışların keçirildiyi günlərdə Bakıda bəzi küçələrin bağlı olmasını, maşınların “hərəketinin məhdudlaşdırılmasını” böyük faciə kimi təqdim edir, guya ümumilikdə bu yarışların keçirildiyi cəmi bir neçə gün ərzində küçələrdə hərəkət məhdudiyyəti qoyulması Bakı sakinlərinin əsəblərini təravə çəkir. Onun fikrincə, bu yarışlar Azərbaycana, onun sakinlərinə heç bir fayda gətirmir.

Amma “Formula-1”-in keçirildiyi əvvəlki illərdə də məlumat verildir ki, tədbir təkcə təhlükəsizliyin təminatı, infrastruktur cəhətdən hazırlıqlı olmağımız, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki baza yarada bilməyimiz sahəsində geniş təcrübə deyil, şəhərimizin küçələrində yeni və maraqlı texnika nümunələrinin, son illərdə yalnız televiziyalarda müşahidə etdiyimiz supermotorların görünməsi baxımın-

dan əhəmiyyətlidir. Bundan əlavə, tədbirin iqtisadi faydaları haqqında danışmaq da lazımdır. Doğrudur, yarışlara ev sahibliyi edən ölkə müəyyən qədər xərc çəkməli, trassı öz hesabına hazırlamalı olur. Amma bunun müqabilində ev sahibi həm də çox yaxşı qazanc götürür. Yarışın keçirildiyi günlərdə Bakıya dünyanın ən müxtəlif ölkələrindən çoxlu sayda azarkeş, mətbuat nümayəndələri, eləcə də turist gəlirlər. Onların neçə gün ərzində Bakıda yaşaması, otellərdə yerləşməsi və sadəcə vətəndaşlarımızın evlərini kirayələməsi, eləcə də gündəlik güzəranlarını keçirmələri, şübhəsiz ki, ölkə üçün iqtisadi faydadır. Bunu heç kəs, eləcə də Əli Kərimlinin özü inkar edə bilməz. Bu yarışların həm də turizmin inkişafı ilə birbaşa bağlı olduğu da danılmaqda keçir. Məndə olan məlumata görə, təkcə keçirilən “Formula-1” yarışlarını izləmək üçün Bakıya 90 mindən artıq tamaşaçı-azarkeş gəlib. Təkcə bu rəqəmin özü iqtisadi faydadan xəbər vermirmi?!

Azərbaycan hakimiyyətini bu yarışla özünü təbliğ etməkdə günahlandırılar bu tədbirin sadaladığımız faydaları haqqında düşüncələrini? İnanmıram. Çünki onlara insanlarımızın bu tədbirdən qazanacağı faydalar deyil, siyasi ambisiyalarını irəli sürmək, hər addımında hakimiyyəti gözəldən salmağa çalışmaq maraqlandırır. Amma bu cəhdlərin hamısı faydasızdır. Azərbaycan hakimiyyəti nə etdiyini yaxşı bilir və atdığı addımlarla yalnız ölkənin milli maraqlarını qoruyur. Bunu ictimaiyyətimiz də yaxşı anlayır, ona görə də belə yalançı dil pəhləvanlarına inanmır...

Ələşraf NİFTİYEV,
Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin üzvü

26-28-ində baş tutacaq “Formula-1” Azərbaycan Qran-prisində sayılı günlər qalır. Artıq hazırlıq işləri tamamlanmaq üzrədir, yarış trasını əhatə edən yollar nəqliyyatın hərəkəti üçün bağlanıb və xüsusi çərçələrlə əhatə edilib. Bundan başqa, trasın bəzi hissələrinin örtüyü yenilənib. Bir sözle, paddokdakı tamamlama işləri yekunlaşıb. Tribunalın çoxu da artıq qurulub. Sürət həvəskarlarının səbirsizliklə gözledikləri “Formula-1” Azərbaycan Qran-prisində evsahibliyi edəcək Bakı yarışa hazırdır.

Yarış müddətində Bakıdakı “Hilton” oteli daha çox izdihamlı olacaq. Belə ki, yarış işıqlandırılacaq yerli və xarici jurnalistlərin rahat işləməsi üçün nəzərdə tutulmuş media mərkəzi məhz burada təşkil olunacaq. Bakı “Hilton”unun əməliyyat direktoru Lars Sammeliusun sözlərinə görə, mətbuat mərkəzi otelin birinci mərtəbəsində təşkil edilib. Oteldə məşhur fotoqraf Peter van Egmondun işlərindən ibarət sergi təşkil edilib. Foyedə quraş-



“FORMULA-1”

Azərbaycan Qran-prisinə maraq ildən-ilə artır



dırılması iki yürüş simulyatoru da bura gələnlərin diqqətini çəkəcək. Yarış işıqlandırmaq üçün 150 KLV nümayəndəsi müraciət etsə də, Azərbaycanı yalnız 90 nəfər akkreditasiyadan keçib.

Qeydiyyatdan keçmiş KLV orqanları arasında 6 televiziya, 2 radio, 8 informasiya agentliyi, 25 xəbər saytı, 11 qəzet və jurnal yer alır.

Bu ilki “Formula-1” Azərbaycan Qran-prisinin özəlliklərindən biri də sponsorlarla bağlıdır. Belə ki, bu yaxınlarda Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında “Formula-1” Azərbaycan Qran-prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb. Yarışın digər tərəfdaşı isə SOCAR-dır. SOCAR şirkəti “Formula-1” kimi dünya səviyyəli bir tədbirdə tərəfdaş kimi

çıxış etməklə beynəlxalq səviyyədə milyonlarla avtomobil azarkeşinə öz brendini tanıdacaq. Şirkətin adı yarışın adına əlavə olunacaq və yarışlar beynəlxalq avtomobil auditoriyasına canlı təqdim ediləcək. Şirkət daima Azərbaycanın daxilində və xaricində idmanın inkişafına dəstək göstərməsi ilə seçilib. SOCAR bu il sürət azarkeşlərinin sevimli yarışına tərəfdaşlıq edəcək.

Sözsüz ki, müxtəlif şirkətlərin bu yarışa marağının artması, sponsor və tərəfdaş olmağa can atmaları anlaşılandır. Dünyada böyük auditoriyası olan “Formula-1” yarışları həm də keçirildiyi ölkəyə milyonlarla dollar gəlir gətirir. Bu, özünü turizm sektorunun canlanmasıdır, biletlərin satılmasında və eləcə də ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsirini göstərir.

Təsədüfi deyil ki, Prezident İlham

Əliyevin bu il “Real TV”-yə verdiyi müsahibədə mötəbər idman yarışlarının və eləcə də “Formula-1”-in ölkəmizə faydalarını danışıarkən bu məsələni xüsusilə qeyd etmişdi: “Təkcə “Formula-1” yarışları birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaradır. Yarım milyard auditoriyası olan bu yarış, əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”.

2016-cı ildən ölkəmizdə keçirilən sürət yarışları ilə ilk ildən xarici turistlərlə yanaşı, yerli sürət azarkeşlərinin də marağına səbəb oldu. “Formula-1” azarkeşlərinin ürayı üç gün ərzində Bakı ilə döyündü. Yarışları yerində

larını televiziya dan canlı izləmişdi. “Formula-1” Şirkətlər Qrupunun apardığı araşdırmaların və həmçinin dünyanın aparıcı media orqanlarının keçirdiyi sorğuların nəticələrinə əsasən, Bakıda baş tutmuş son iki “Formula-1” yarışları hər dəfə mövsümün ən baxımlı yarışına layiq görülüb. Bu da sözsüz ki, sürət yarışına ildən-ilə artan maraq və diqqətin nəticəsidir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ildən-ildən “Formula-1”-in Bakı yarışına artan bu marağı və eləcə də biletlə satışlarına dair son statistikaları nəzərə alaraq ictimaiyyətə bildirir ki, builki yarışda da oxşar artım tendensiyasının davam edəcəyi gözlənilir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub



□ **Aprelin 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasın gündəliyinə 19 məsələ daxildir.**

Əvvəlcə cari məsələlər müzakirə olunub. Sonra gündəlikdəki məsələlərə baxılıb.

İlk olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi məsələsinə baxılıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məsələ barədə məlumat verərək qeyd edib ki, 5 şəxs İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd seçilib. İrəli sürülmüş namizədlər arasında hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiq ediləcək.

Müzakirələrdən sonra məsələ səsvərməyə çıxarılıb. Namizədlərləri idman fəxarətiyləri tərəfindən irəli sürülən Yusif Babanlı, dini konfessiyalar tərəfindən irəli sürülən Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülən Zənfira Qafarova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərsis olunan günü əldə etdikdən sonra qanun layihəsi təsdiq ediləcək. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldıqı günə əldə etdikləri maddədən (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədən kənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərsis olunan günə əldə etdikləri miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.

Qeyd olunan şəxslər xidmətdən tərsis olunduqdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərsis olunurlar.

Belə olan halda onların pensiya hesablanma pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birləşə xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib.

Bu baxımdan layihədə təklif olunur ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərsis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə əldə etdikləri pul təminatından hesablanсын. Layihənin maliyyə tutumu digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də razılaşdırılıb. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanun layihəsi "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1297-VQD nömrəli Qanununun icrası məqsədi ilə qanunvericilik sahəsində dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq ediləcək. Bildirib ki, mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərsis olunan günü əldə etdikdən sonra qanun layihəsi təsdiq ediləcək. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldıqı günə əldə etdikləri maddədən (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədən kənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərsis olunan günə əldə etdikləri miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.

Qeyd olunan şəxslər xidmətdən tərsis olunduqdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərsis olunurlar.

Belə olan halda onların pensiya hesablanma pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birləşə xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Sonra Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə birinci oxunuşda baxılıb. Qeyd olunub ki, qanun layihəsi yük daşınması müqaviləsinin, o cümlədən yük göndərən anlayışının dəqiqləşdirilməsi, daşıyıcı və yük alan anlayışlarının müəyyən olunması, habelə yük göndərən və ekspeditorun (daşıyıcılar vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərən hesabına təşkil edən şəxs) məsuliyyətinin gücləndirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Fitosanitar nəzarəti haqqında" Qanunda və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, nəzərdə tutulan dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsü-nün dəqiqləşdirilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, "Fitosanitar nəzarəti haqqında" Qanuna edilmiş dəyişikliklər əsasən, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Nazirliyinə həvalə olunur. Sonra təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

İclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisensiya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Bildirilib ki, təklif olunan bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə və dəqiqləşdirilməsinə xidmət edir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib. Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məsələlərində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, həmin məsələlərə Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) ilə bağlı müvafiq dəyişikliklər edilir. ƏMTQ-nin əsas məqsədi qeyd olunan qanunun əlavəsində göstərilən fəaliyyət həyata keçirilərkən ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarı çıxarılması, onların aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin görülməsidir. Bunun üçün həmin sahələrə dair strateji ekoloji qiymətləndirmə sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi də layihələrdə əksini tapıb. Qeyd olunub ki, "Meliorasiya və irriqasiya haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Balıqçılıq haqqında", "Elektroenergetika haqqında" və "Neqilyat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə", "Ekoloji təhlükəsizlik haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Ətraf mühitə

dair informasiya almaq haqqında", "Aviasiya haqqında" və "Informasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə", "İctimai iştirakçılıq haqqında", "Dəniz limanları haqqında", "Yaşılıqların mühafizəsi haqqında" və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" və "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ətraf mühitə təsirən qiymətləndirilməsi haqqında", "Turizm haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" məsələlər də eyni mahiyyəti daşıyır.

Daha sonra plenar iclasda İnzibati Xətalər, Mülki, Vergi, Mənzil, Gömrük məəcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirə edilib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Komitə sədri Ziyad Səmədzadə "Auditor xidməti haqqında", "Investisiya fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında", "Kredit ittifaqları haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər "Mühasibat uçotu haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2018-ci il 4 may tarixli qanunun icrası məqsədi ilə hazırlanıb. Qanun layihəsinə görə, sahibkarlıq subyektləri mühasibat uçotunu aparmalı, maliyyə, habelə statistik hesablatlarını tərtib və təqdim etməlidirlər. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda nəzərdən keçirilib. Sənəd səsə qoyularaq qəbul edilib.

Komitə sədri Ziyad Səmədzadə "Standartlaşdırma haqqında" qanun layihəsi ikinci oxunuşda təqdim edib. Bildirilib ki, "Standartlaşdırma haqqında" qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə uyğun olaraq, standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

AZƏRTAC

□ **Aprelin 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyasının dəvəti ilə Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin "Şeker-İŞ" Həmkarlar İttifaqının nümayəndə heyətinin AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyevlə görüşü keçirilib.**

AHIK-dən bildiriblər ki, qonaqları salamlayan Səttar Möhbəliyev onlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz sıralarında 1 milyon 500 min həmkarlar ittifaqı üzvü-

həmkarlar ittifaqı təşkilatı yaradılması məsələsinə özü məneçilik törədirmiş və rəhbərlik etdiyi şirkətdə təşkilatın təsis edilməsini təklif etdi. Yəni, fəaliyyətimizdə belə hallara rast gəlmək olur", -deyə AHIK sədri vurğulayıb.

S.Möhbəliyev AHIK-in dövlət orqanları ilə işgüzar

görüşdüyünü diqqətə çatdırıb. O, eyni zamanda, 2015-ci ildə xarici valyutanın dəyərini yüksəltməsi nəticəsində bir qrup əhalinin kredit borclarında yaranan problemlərin həlli və onlara dəymiş zərərin dövlət tərəfindən ödənilməsi üçün mühüm sərəncamın verilməsini xüsusi vurğulayıb.

S.Möhbəliyev Azərbaycan Türkiyə əlaqələrinin inkişafı sahəsində böyük ölçüdə işlər görüldüyünü, hər iki ölkəyə qarşılıqlı sərmayələrin qoyulması ilə iqtisadiyyatın yüksəlmə xətlə inkişaf etdiyini söyləyib.

AHIK sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın



AHIK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib

nü birləşdirir. Hər ay ittifaq üzvlərinin sayının artırılması üçün mütləq olaraq işlər aparılır. Yeni həmkarlar ittifaqı komitələri yaradılır. Buna misal olaraq deyib ki, bu yaxınlarda Gömrük işçilərinin həmkarlar ittifaqı komitəsi yaradılıb. Həmin təşkilatda həmkarlar ittifaqı yaradılması üçün uzun müddət iş aparılıb. Hazırda yeni yaradılan həmkarlar ittifaqının 7 minə yaxın üzvü var. S.Möhbəliyev qeyd edib ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də özəl və transmilli sektorda həmkarlar ittifaqı təşkilatlarının yaradılmasıdır. Bu yolda bir sıra məhdudiyyətlər və əngəllər olsa da məqsədimizə nail ola bilirik. "Buna misal olaraq bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Ölkəmizdə metal istehsalı ilə məşğul olan transmilli şirkət fəaliyyət göstərir. Həmin şirkətdə 2 minə yaxın işçi çalışır. Rəhbəri isə əcnəbi vətəndaşdır. Biz həmin şirkətdə həmkarlar ittifaqı təşkilatı yaratmaq istəyirdik. İşgötürən isə hər vasitə ilə buna əngəl törədərək işçilərin bu məsələyə etiraz etdiklərini bildirirdi. Müsəyyən müddət keçəndən sonra müəssisə rəhbəri bizimlə əlaqə yaradıb görüşmək istədiyini bildirdi. Görüş zamanı o, etiraf etdi ki,

münasibətlərinin olduğunu diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında hər 2 ildən bir Baş Kollektiv Saziş imzalanır. Cəmiyyətin bütün sahələrini özündə ehtiva edən bu Saziş uzun müzakirələrdən sonra hazırlanıb və dediyim kimi, ölkənin Baş naziri, AHIK və Sahibkarların Milli Konfederasiyası tərəfindən imzalanır. Daha sonra isə, bütün saha həmkarlar ittifaqları Baş Kollektiv Sazişin müddəalarını rəhbər tutaraq işgötürənlərə kollektiv sazişlər bağlayırlar.

Son zamanlarda Azərbaycan Prezidenti tərəfindən həyatı əhəmiyyətli sərəncamların imzalanmasını qonaqların nəzərinə çatdıran AHIK sədri bu sərəncamların verilməsi nəticəsində işləyən əhalinin əməkdaşlarının artırılması, sosial müavinətlərin səviyyəsinin yüksəldilməsini, yeni müavinətlərin təyin edilməsini, pensiyaların, tələbə təqaüdlərinin artırılmasını və ümumilikdə insanların sosial rifahının yüksəldilməsini qeyd edərək bu istiqamətdə xeyli işlər

hər zaman qardaş Türkiyənin dəstəyinin şahidi olduğunu bildirib. Türkiyə hökumətinin və xalqının bu tələyüklü məsələdə daim yanında olduğunu məmnunluq hissi ilə diqqətə çatdırıb.

Nümayəndə heyətinin başçısı, Türkiyənin "Şeker-İŞ" həmkarlar ittifaqının prezidenti İsa Gök ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə edərək Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti ilə yaxından tanış olmaları üçün onlara hər cür şəraitin yaradıldığını deyib. Buna görə AHIK rəhbərliyinə nümayəndə heyəti adında dərin təşəkkürünü bildirib. Qonaq Azərbaycana 20 il bundan əvvəl səfər etdiyini, ötən illər ərzində ölkəmizin böyük bir inkişaf yolu keçdiyinin şahidi olmasını, heyranlığını dərin məmnunluq hissi ilə dilə gətirib. Buna görə xalqımızı təbrik edib.

Görüşdə hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi də yer alıb.

AZƏRTAC

Kamran İMANOV: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub

□ **Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən islahatlar ölkəmizə innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoymağa imkan verib.**

Bu fikirləri Moskvada keçirilən "Rəqəmsal transformasiya: IP diqqət mərkəzində" mövzusunda II beynəlxalq konfransındakı çıxışında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov söyləyib. Müasir rəqəmsal dövrdə əqli mülkiyyətlə bağlı yaranmış problemlər və onların həlli yollarının müzakirə olunduğu konfransda Kamran İmanov bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin səyləri sayəsində əqli mülkiyyətin qorunması istiqamətində əsaslı işlər görülür. Əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması infrastrukturunun qanunvericilik sahəsinə xüsusi diqqət yetirilir.

Kamran İmanov vurğulayıb ki, bir sıra nüfuzlu beynəlxalq reytinglərin nəticələrində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov söyləyib. Müasir rəqəmsal dövrdə əqli mülkiyyətlə bağlı yaranmış problemlər və onların həlli yollarının müzakirə olunduğu konfransda Kamran İmanov bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin səyləri sayəsində əqli mülkiyyətin qorunması istiqamətində əsaslı işlər görülür. Əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması infrastrukturunun qanunvericilik sahəsinə xüsusi diqqət yetirilir.

Kamran İmanov AZƏRTAC-in müxbiri ilə söhbətdə bildirib ki, Azərbaycanda rəqəmi mühtidə müəllif hüquqlarının qorunması sahəsində mühüm araşdırmalar aparılır, monitorinq sistemi yaradılıb. Konfransın əhəmiyyətindən danışan sədr deyib: "Müasir dövrdə innovasiyalı iqtisadiyyata böyük əhəmiyyət verilməlidir. Məsələn, patent hüququnu götürək. Patent hüququnun əsas məqsədi bir tərəfdən resurs cəlb etmək, digər tərəfdən isə layihələri



məsələlərə toxunub. O deyib: "İnkişafın innovasiya yolunu, ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyini əqli mülkiyyətsiz təmin etmək mümkün deyil. Məhz buna görə milli əqli mülkiyyət sistemi qarşısında duran vəzifələr ölkənin innovasiyalı islahat siyasəti ilə əvvəlcədən müəyyən olunur, respublikada həyata keçirilən dəyişikliklərə xidmət edir".

Kamran İmanov AZƏRTAC-in müxbiri ilə söhbətdə bildirib ki, Azərbaycanda rəqəmi mühtidə müəllif hüquqlarının qorunması sahəsində mühüm araşdırmalar aparılır, monitorinq sistemi yaradılıb. Konfransın əhəmiyyətindən danışan sədr deyib: "Müasir dövrdə innovasiyalı iqtisadiyyata böyük əhəmiyyət verilməlidir. Məsələn, patent hüququnu götürək. Patent hüququnun əsas məqsədi bir tərəfdən resurs cəlb etmək, digər tərəfdən isə layihələri

rının bir çoxu Azərbaycanda bu sahədə mövcud yeniliklərə tanış olmaq üçün ölkəmizə gələceklərini də bildirdilər".

"Rəqəmsal transformasiya: IP diqqət mərkəzində" mövzusunda II beynəlxalq konfrans iki gün davam edəcək. "Rospatent" və Rusiya Ticarət-Sənaye Palatasının təşkil etdikləri konfransa 20 ölkədən 800-dən çox iştirakçı qatılıb. Konfransda rəqəmsal sahədə meydana gələn çağırışlar və imkanlar, süni intellekt texnologiyalarının səmərəli tətbiqi, metod və prinsipləri, əqli mülkiyyətin rəqəmsal obyektlərinin patentləşdirilməsi sahəsində dünya təcrübəsi, əqli mülkiyyət hüquqlarının ötürülməsinin onlayn qeydiyyatına dair informasiya sistemi və digər məsələlər müzakirə olunur.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri Moskva

□ **Torpaqlarımızın iyirmi faizinin işğal altında olduğuna və üstəlik, “nə müharibə, nə də sülh” şəraitində yaşadığımıza görə kimsə ele düşünə bilər ki, Azərbaycanın xarici siyasətinin ərazi bütövlüyümüzün bərpasından başqa heç bir prioriteti ola bilməz. Amma belə deyil, Heydər Əliyev siyasətinin mühüm tərkib hissələrindən olan xarici siyasətimizin prioritetlərini sadaladıqda, kifayət qədər geniş siyahı alınır.**

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeritməklə yanaşı, dövlətimizin təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməmiş təhlükələrin aradan qaldırılması, ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan –Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi, Ermənistanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması, qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, nüvə silahların yayılmasının, bölgədə qanunsuz silah və digər daşıma-ların qarşısının alınması, Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması, Xəzər dənizi hövzəsinin demilitarizasiyası (hərbisizləşdirilməsi), NATO, Avropa Birliyi, Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlan-tik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya,

Azərbaycanın Qərbi və Şərqi qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək, ölkəmizin iş-tirəçisi olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək kimi məqsədlərin hər birini prioritet adlandırma bəlik.

Həmin prioritetlərin hamısı ötən ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra da

daim gündəlikdə və cənab Prezidentin fəaliyyət qrafikində olub. Bu arqumentimizi sübut etmək üçün bəzi faktları yada salmaq istərdik.

Ərazi bütövlüyümüz

Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlığın Prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Həmin sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər müsbət xarakter alır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur.

Xatırladaq ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında həmin sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır.

Qonşu ölkələrlə münasibətlər

Bu, bir faktdır ki, Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Daha bir fakt isə ondan ibarətdir ki, ölkəmiz öz yaxın qonşuları ilə münasibətləri inkişaf etdirməyin nümunəsini yara-dıb. Dövlət başçımız bu barədə deyir: “Əlbəttə, hesab edərik ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə



Xarici siyasətimizin prioritetləri

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Günü ilə üst-üstə düşdü.

Bundan başqa, ötən il avqustun 11-də Qazaxıstanda “Xəzər beşliyi” dövlətlərinin xarici işlər nazirlərinin görüşündə Xəzərdə sərhəd xətlərinin çəkilməsi metodu-kasına dair saziş layihəsi işlənilib hazırlanması barədə qərar qəbul edildi.

İslam aləmi ilə əməkdaşlıq

Bu gün Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz sahibidir. Bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək

qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yeni, bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir.

Təsədüfi deyil ki, keçən il Naxçıvan İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Naxçıvan bu şərəfli adı çox böyük uğurla daşımışdır. Dövlət başçımız əmin edir ki, biz qarşdakı illərdə də müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaqdır.

Bitərəfli və kiməsə qarşı olmamaq

Sonuncu prezident seçkilərindən sonra Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirilib. Bu il isə Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək ölkəmizin nüfuzunu daha da artıracaq, eyni zamanda, Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.

□ **Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqəbatqabiliyyəti, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.**

Son illər sənayenin inkişafı istiqamətində görülmə tədbirlər Azərbaycanı dünyada sənayələşmiş ölkələr sırasına daha da yaxınlaşdırıb. Bu gün Azərbaycan sənayenin ÜDM-də xüsusi çəkisinə görə Avropada ön sırada qərarlaşıb.

Azərbaycanda ÜDM-in strukturunda sənayenin üstün artım tempi global trend olaraq dördüncü sənaye inqilabı ilə səsleşir. İndi ölkəmiz sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilmiş investisiya 70 faizə yaxın artıb.

Azərbaycanın ixracatında qeyri-neft sənaye məhsullarının həcmi artıb. Eyni zamanda, ölkəmizin liderliyi ilə Xəzər sahilindən başlayan (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyə və Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Beləliklə, Azərbaycan bir sənaye ölkəsi olaraq regionun təkcə enerji deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınmağa başlayıb.

Son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiyanın yuxarıda xatırladığımız kimi, 70 faizə yaxın artması, habelə bu sektorunun inkişafı üçün həyata keçirilən digər tədbirlər də səmərəsiz qalmayıb. Məhz bunun sayəsində hesabət dövründə qeyri-neft sektorunun inkişafı 1,8 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunun sənaye istehsalında 9,1 faiz artım qeydə alınıb.

Bu ilin yanvar-mart aylarında isə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 11,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb. Son illər müasir texnologi-

çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm. Keçən ilin sonunda parkda dörd müəssisənin açılışı, üç müəssisənin təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı on

üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunub. Belə ki, sözügedən müəssisələrdə rezidentlər qeydiyyatı alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parklara is-tehsal məqsədilə gətirilən texnika,

yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Sənaye məhəlləsində ümumilikdə 500-ə yaxın iş yeri yaradılıb. Sahibkarlar tərəfindən sənaye məhəlləsinə böyük maraq göstərilir və tələbatı uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcəkdir.

Ümumiyyətlə, 2018-ci ildə

Azərbaycan regionun sənaye mərkəzinə çevrilir



yaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayələşmə sürətlə inkişaf edib, metallurgiya, məşinçayırma, kimya, inşaət materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminatmə səviyyəsi yüksəlib.

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlar hesabına sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm daşıyır.

Sənayələşmə siyasəti hazırda uğurla davam etdirilir. Yeni müəssisələr yaradılır, fəaliyyətdə olan istehsal sahələri genişləndirilir. Dövlətimizin başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bununla bağlı deyib: “Sənaye istehsalı ilə bağlı bu il

beşə çatıb və qoyulan sərmayenin həcmi 2,7 milyard dollardır. Bu layihə, bu böyük təşəbbüs bir daha onu göstərir ki, biz nə qədər düzgün siyasət aparırıq. Əgər biz o sahəni dağılmış, çürümüş dəmirlərdən təmizləməsəydik və yüzlərlə hektar torpağa infrastruktur layihələri gətirməsəydik, bu şəraiti yaratmasaydıq, oraya heç kim bir manat da qoymazdı. İndi isə oraya 2,7 milyard dollar sərmayə qoyulur və bu, hələ başlanğıcdır. Bax, budur dövlətin vəzifəsi və düzgün siyasəti”.

Azərbaycanda əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, sənaye sektorunda çalışmaq istəyənlərin maraqlarını gerçəkləşdirmək məqsədilə hazırda sənaye parkları və məhəllələrinin yaradılması uğurla davam etdirilir. Artıq respublika-da bir sıra ixtisaslaşan sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Həmin parkların rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir.

Sənaye parklarının rezidentləri

texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilib.

Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarların daha operativ və rahat fəaliyyətinin təşkilini asanlaşdırır. Bundan başqa, sənaye parklarında sahibkarlara hər cür təşkilati dəstək, o cümlədən onların sorğularının cavablandırılması, müxtəlif sektorlar üzrə investisiya imkanlarının araşdırılması, investisiya layihələri haqqında məlumatların təqdim edilməsi kimi xidmətlər göstərilir.

Xatırladaq ki, Azərbaycanda ilk sənaye məhəlləsi olan və 2017-ci ildən fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Adı çəkilən sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin

ölkədə yaradılıb və ümumilikdə 55 müasir müəssisəni özündə birləşdirən 5 sənaye parkında və 4 sənaye məhəlləsində 41 rezident qeydiyyatı alınıb və onlardan 21-i artıq fəaliyyət göstərir. Mingəçevir Sənaye Parkına 85 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. İllik istehsal gücü 20 min ton olan iki müəssisədə pambıq məhlucdan iplik istehsal ediləcəkdir.

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının ənənəvi sənaye sahələri ilə yanaşı, yeni yaradılan kosmik, müdafiə, gəmiqayırma və digər sahələrdə də dinamik inkişaf müşahidə olunur. Belə ki, 2018-ci ilin sentyabr ayında orbitə buraxılmış ikinci telekommunikasiya peyki – “Azərspeys-2” bu sahədə xidmətlər və yayımın əhatə dairəsinin genişləndirilməsini, xidmətlərin çeşidinin və satış



həcminin artırılmasını təmin edəcəkdir.

Nazirlər Kabineti orbitə çıxarılmış peyklərin fəaliyyətindən ölkəyə milyonlarla dollar valyuta daxil olacağını nəzərə alaraq, “Azərbaycan Respublikasında 2019-2022-ci illərdə Yer peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini hazırlayaraq, dövlət başçısına təqdim edib və sənəd ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunub.

İl ərzində Bakı Gəmiqayırma Zavodunda Xəzər Dəniz Gəmiçiliyinin sifariş əsasında iki bərə gəmisinin və iki neft tankerinin tikintisi davam etdirilib.

Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin modern sənayələşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin icrası nəticəsində

Narkotiklərə qarşı mübarizə

Azərbaycanın xarici siyasətində mühüm yer tutan məsələlərdən biri də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların alı səviyyəli toplantılarına evsahibliyi etməyimizdir. Bir neçə gün əvvəl Bakıda Narkotiklərə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi də həmin ənənənin davamı idi.

Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərə Mübarizə Administrasiyasının təklifindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli sərəncamı ilə Narkotiklərə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdı. “Global tərəfdaşlıqların səfərbər edilməsi”ni müzakirə edən Bakı konfransında əsas məqsəd narkotiklərin qanunsuz dövriyyəsinə qarşı global mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Qeyd edək ki, Narkotiklərə Mübarizə üzrə Beynəlxalq Konfrans hərəsində 3 dəfə olmaqla Braziliya, Argentina, Meksika və Dominikanda, hərəsində 2 dəfə olmaqla Panama, Çili, ABŞ, Kolumbiya, Boliviya və Peruda, hərəsində 1 dəfə olmaqla Qvatemala, Ekvador, Baham adaları, Kosta Rika, Kanada, İspaniya, Türkiyə, İndoneziya, Rusiya, İtaliya və Niderlandda keçirilib. Bakı konfransında narkotiklərə mübarizə üzrə müzakirələr aparılıb, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar verilib.

Bir sözlə, son bir ildə şahid olduğumuz hadisələr, faktlar və rəqəmlər sübut etdi ki, Azərbaycan dövləti xarici siyasətin istənilən istiqamətini prioritet kimi qəbul edir və bütün sahələrdə özünəməxsus uğurlara imza atır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasına nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbı kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”



(*əvvəli qəzetimizin 23 aprel 2019-cu il tarixli sayında*)

Ermənilərin xaricdən dəstək arayışının Qərbi Avropadan Rusiyaya keçməsi: səbəbləri və əsas istiqamətləri

Ermənilər XVI–XVII əsrlərdə Osmanlı və Səfəvi dövlətinə qarşı mübarizədə özlərini təqdim etmək üçün Qərbi Avropaya üz tutur, lakin burada uğur əldə edilmir. Qərbi Avropa dövlətləri güclü Osmanlı dövləti ilə münasibəyə ehtiyatla yanaşıdıqlarından, bu əməkdaşlığa ciddi əhəmiyyət vermirlər və onlar Rusiyaya yönəldilir.

Erməni–Rusiya münasibətlərinin tarixi haqqında ilk məlumatlar XVI əsrə aid edilsə də siyasi münasibətlər XVIII əsrin əvvəllərindən başlayır. O vaxtdan bu günə Rusiya oriyentasiyası erməni tarixində əsas yerlərdən birini tutur. Bu tarix özü də müəyyən mərhələlərdən keçib ki, XVIII əsr burada xüsusi dövr kimi ayrılmalıdır. Bu dövrün Rusiya oriyentasiyasında iki istiqamət ayrılmaq olar. Onlardan biri erməni-qriqorian kilsəsinin təmsil edən dini istiqamət, digəri isə avantürüst istiqaməti idi. Bu ziddiyyətli tandemdə əsas ideolog və həlledici qüvvə erməni-qriqorian kilsəsi idi.

Erməni-qriqorian kilsəsi Rusiyada möhkəmlənmək və ondan dayaq kimi istifadə edilməsinə də ilk təşəbbüs göstərib. Erməni azadlıq hərəkatının Rusiya oriyentasiyasının banisi hesab edilən İsrail Ori Rusiyaya Avropadan yönəldilmişdsə, erməni kilsəsi Rusiyanın öz daxilindən buna nail ola bilməmişdi. Rusiya tərəfi də ayrı-ayrı şəxslərdənsə erməni kilsəsinin əhəmiyyətinə daha çox diqqət verdi. Ermənilərin I Pyotr tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarına köçürülməsinə dair manifestinin verilməsində də kilsə həlledici rol oynadı. Erməni qriqorian kilsəsi Rusiyada mövqeyini gücləndirmək üçün hər vasitə ilə burada da kilsə açmağa çalışırdı. Ermənilər



1740-cı illərdə Peterburq, Moskva və Həştərxanda kilsələr açmağa nail oldular. Bu fakt ona görə diqqəti cəlb edir ki, erməni kilsəsinin hər biri patriarxlığın ideologiyasını ardıcıl şəkildə həyata keçirirdi.

Ermənilər Şərq siyasətinə xüsusi önəm verən II Yekaterina dövründə yaranmış vəziyyətdən daha məharətlə istifadə etdilər. Çarçının 1768-ci il 30 iyun tarixli fərmanı ilə Simeon Rusiyadakı erməni kilsəsinə mənsub

olan dindarlar və ruhanilər üzərində idarəyə nail ola bildi. Məhz bu səlahiyyət əsasında İosif Arqutinski 1773-cü ildə Rusiya yeparxiyasına rəhbərlik üçün göndərildi. Təsədüfi deyil ki, İvan Lazarev məhz onunla birlikdə fəaliyyət göstərirdi. İosif Arqutinski 1780-ci il fevralın 18-də Peterburqda Qriqori Potyomkin başda olmaqla Rusiya ayanlarının iştirakı etdiyi erməni kilsəsinin təqdis etmə mərasimindəki çıxışında “məhv olmuş Haykan çarlığının bərpası” haqqında çarçaya müraciət etmişdi.

Digər çarçayın nümayəndələri bir sıra avantürüst layihələrlə diqqəti cəlb etməyə çalışırdılar. Bir müasir erməni müəllifi erməni hüquq abidələri, onların mənbələri və digər xalqların hüququ ilə qarşılıqlı əlaqələrinə həsr etdiyi məqaləsində yazır ki, XVII əsrin sonları–XVIII əsrin əvvəllərində erməni xalqı İran və Türkiyə zülmündən xilas olmaq üçün öz ümidlərini müstəqil Ermənistanın yaradılmasına bağlayırdı. Bu ideyanın ilhamvericiləri çoxlu görkəmli erməni xadimləri, o cümlədən İsrail Ori,

aydın olar.

Erməni tarix, həm də göründüyü kimi hüquq və digər ədəbiyyatında onların hər birinin layihələri çap olunub, onların tarixinə və izahına geniş yer ayrılıb. Ona görə də bunların üzərində xüsusi dayanmadan, az diqqət yetirilən bəzi məqamları nəzərdən keçirək.

Sisianda anadan olan İsrail Ori (1658–1711) 1678-ci ildə buranı tərk edib. 20 ildən çox dövr ərzində Avropada vaxt keçirib, ermənilərin xeyrinə təbliğat aparıb. Avropa saraylarında görüş zamanı onun fikirlərinin çoxluğun mövqeyi olmasına şübhə yaranıb. O, 1699-cu ildə geri qayıdıb, Ecmiadzində olarkən orada biganəliklə qarşılanıb, sonra Sisiana yola düşüb. Bir neçə Sisian məliyyənin boş kağıza imza atması və möhür vurtmasına nail olub, yenidən Avropaya qayıdıb. [История армянского народа. Ч. I., 1951, с.243]

Burada həmin kağızlarla istədiklərini yazıb, özündən “program” düzəldib. Bu “Pfalts proqramı” kimi də tanı-

Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı

(Tarixi, nəticələri və Azərbaycanın müasir baxışı)

nır. 36 maddədən ibarət olan bu “proqram” papanın iştirakı ilə antitürk üçlər ittifaqı (Avstriya, Toskana, Pfalts) yaradılmasını və “Ermənistanı” yitürs etməsinə nəzərdə tuturdu. Avstriya imperatoru I Leopold (1658–1705) onunla görüşsədən sonra Orini Rusiyaya yönləndirib. Ori bu dəfə “Pfalts proqramı”nı dəyişdirib “Moskva proqramı” halına salıb. Orinin siyasi simasızlığı, dini naxələsliyi ilə də müşahidə olunurdu. O papa ilə görüşdə ermənilərin katolikliyi qəbul etməsinə söz verirdi.

İsrail Orinin avantürası bitdikdən sonra, meydan ermənilərin Hindistan və Rusiya koloniyalarının nümayəndələrinə keçib. İosif Emin (1726–1829), ondan sonra Movses Baqramyan və Şamir Şaamiryan (1723–1798) ermənilərin Hindistan koloniyasının yetişdirməsi idi. İosif Emin 1751-ci ildə Böyük Britaniyaya gedib, 1759-cu ildə isə oranı tərk edərək, Ecmiadzina yola düşüb. Yerli insanları ayağa qaldırmağa çalışıb, buna nail olmadıqından dəstək üçün 1761-ci ildə Peterburqa üz tutub. 1760-cı illərə aid “proqramında” o, Rusiyanın himayəsi altında erməni-gürcü dövləti yaratmağı təklif edib.

İosif Emin 1763-cü ildə Həştərxan erməniləri içərisindən yığıldığı dəstə ilə Gürcüstana qayıdıb. Onun Movses Baqramyan ilə birlikdə Gürcüstandakı fəaliyyəti uğursuz olub. Qarabağda da bir nəticə əldə edə bilməyib. Bu da təsədüfi deyildi, çünki artıq bu dövrdə Qarabağda Pənəhəli xanın hakimiyyəti altında güclü Azərbaycan xanlığı formalaşmışdı.

Erməni-qriqorian kilsəsi də onların fəaliyyətinə dəstək verməmişdi. Belə ki, İosif Eminin planı erməni katalikosu Simeon tərəfindən etirazla qarşılanmışdı. Ona görə də gürcü çarı II İrakli demədi ki, Emin ağa, mən nə edə bilərəm. Sizin qəd katolikosunuz bütün yepiskop və monarxlarla sizə qarşıdır; mənim təbəələrimin rəhmədli hissəsi onlara peyğəmbər və həvari kimi baxır, əgər

Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır.

Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti Azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qoparıldı ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

mən onun nə düşündüyünə fikir vermədən sizinlə birgə hərəkət etsəm məni sultandan fərqli olmayan xristian hesab edəçəklər. [Иоаннисиян А.Р. Иосиф Эмин. Ереван: Изд. Арм.ССР, 1989] Avantürası baş tutmayan İosif Emin 1770-ci ildə Hindistana döndü.

siya vasitəsi ilə “bərpasını” nəzərdə tutsa da onun dövlət quruluşunu fərqli gördürdü. Rusiya ermənilərinin baxışları “Şimal proqramı” kimi də təqdim edilir ki, burada erməni dövləti monarxiya şəklində olmalı idi və s. Hindistan ermənilərinin “Cənub proqramı” adlanan baxışlarında isə dövlət quruluşu kimi respublika müəyyən edilirdi.

Avantürüst çarçayana aid layihələrin məzmunundan mahiyyətinə keçsək aşağıdakılar aydın olar: birinci, bu adamların təqdim etdiyi layihələrin heç biri “Şərqi Ermənistan” adlandırılan Azərbaycan torpaqlarında meydana gəlməyib, dövrün erməni koloniyalarında formalaşmış; ikinci, bu layihələr yerlərdəki əhali içərisində dəstək tapmayıb. Buna görə də onun sosial-siyasi bazasını gücləndirmək üçün Baqrationlərin başçılığı ilə erməni-gürcü federasiyası təklif olunub. Gürcülər bu fikrə ilıq yanaşsalar da, yerlərdəki ermənilərin özləri tərəfindən müqavimətlə qarşılanıb; üçüncü, layihə müəllifləri bilərəkdən yerli qüvvələr haqqında fantastik rəqəmlər uydurublar, halbuki real halda onlar istənilən dövlətin yaradılması üçün kifayət edə bilirdi. Özləri isə buna inanmadığından lap əvvəldən xarici dəstəyə ümid edib. Avropa monarxlarına olan müraciətlər cavabsız qaldıqda, Rusiyaya üz tutulub.

Sonrakı tarixi təcrübə göstərdi ki, Rusiya oriyentasiyası da yeganə istiqamət olmayıb və ermənilər, şəraitə uyğun digər dövlətlərdən də öz məqsədlərinə uyğun istifadə etməyə çalışıblar; dördüncü, xarici amil, xüsusilə Rusiya oriyentasiyasında ümumi mövqeyə malik olan bu layihələr, “Şimal” və “Cənub proqramı” olmaqla daxili ziddiyyətlərə malik idi; beşinci, bu layihələrdə yaradılması nəzərdə tutulan dövlətin mərkəzi haqqında da vahid fikir yox idi.

Ermənilərin Rusiya oriyentasiyası nəticəsiz qalmadı. Rusiyanın da ermənilərlə siyasi yaxınlaşması genişləndi. Rusiyanın Qafqaz, ümumən Şərq siyasətində ermənilərdən bir vasitə kimi istifadə edilməsi xarici siyasətdə prioritetlərdən birinə çevrildi. Çar I Pyotr, sonra isə II Yekaterina dövründə Rusiyada ermənilərin təşkilatlandırılması dövlət siyasəti oldu. Azərbaycan torpaqlarının alternativ fikir olmadan erməni torpaqları kimi təqdim edilməsi də Rusiyanın siyasi dairələrində təsirinə göstərdi.

Rusiya praktik addımlar atmaq üçün tədbirlər gördü. Yalnız siyasi dəyişikliklər üzündən 1783-cü ildə Kartli–Kaxet çarlığı ilə bağlanan Georgiyevsk müqaviləsindən sonra Rusiyanın Azərbaycan torpaqlarına təşkil edilməsi nəzərdə tutulan yürüşü baş tutmadı. V.Zubovun 1796-cı ildəki yürüşü isə uğurla başladı, lakin yeni hakimiyyətə gələn rus çarı I Pavel tərəfindən dayandırıldı.

Rusiyanın XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarını işğalı ilə burada erməni dövlətinin yaradılması ideyası yeni mərhələyə keçdi. Bu şəraitdə ermənilərin və Rusiyanın mövqelərindəki əvvəlki ümumiliklə eyni zamanda, yeni nüanslar da yaranı.

(ardı var)

Karim ŞÜKÜROV,
tarix üzrə elmlər doktoru, professor
Dövlət mükafatı laureatı

Azərbaycanın milli ədəbi-mədəni abidələrinə erməni təcavüzü

Mövsünün belə bir adda təqdim olunması məxsusi mahiyyət daşıyır. Çünki Azərbaycanlılar da türksoylu xalqların bir qövmü kimi qədim tarixi keçmişə malik olduğundan problemə kompleks şəkildə yanaşmağa çalışmışıq. Ballıdır ki, saxta tarix yaratmağa çalışan, heç bir kökü məlum olmayan törəmə erməni köçəri tayfaları özlərinin qədim dövlətçilik tarixinin olduğunu yalançı faktlarla dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Lakin tarix saxtakarlığı sevmir. Belə bir qənaəti təsdiqləmək üçün tutarlı dəlillər, sübutlar və faktlara malik olmaq lazımdır. Həmin faktlar isə ermənilərdə, necə deyirlər, yerli-dibli yoxdur.

Fundamental köklərə, dilə, folklorə, adət-ənənələrə, mənşəyə faktlar əsasında aydınlıq gətirməklə deyə bilərik ki, ermənilərin uydurma tarixi onların Türkiyə və Azərbaycan ərazilərində məskunlaşdırılmasından sonra yaradılmışdır. Bellidir ki, bəşər tarixində heç bir xalq müəyyən bir coğrafi ərazidə təbəşinə qapanıb qalmayıb, əksinə, öz keçmişinə, mütərəqqi adət-ənənəsinə, tarixi təcrübəsinə, mənəvi mədəniyyətinə, demokratik irsinə istinad edərək təmədə olduğu xalqlardan öyrənib və özünün yaxşı, səciyyəvi xüsusiyyətlərini başqalarına təlqin edib. Bu, ən qədim dövrlərdən indiyədək dünya sivilizasiyasına önəmli təsir göstərən və dövlətçilik, elm, mədəniyyət, ordu quruculuğu, hərbi sənəti sahəsində çox böyük xidmətləri olan türk xalqlarına, o cümlədən bu soyun dərin köklərindən olan azərbaycanlılara da aiddir.

Lakin adıçəkilən bəşəri dəyərlərdən ermənilər həmişə sui- istifadə edərək bunların əksəriyyətini özününküləşdirərək özlərinə qədim xalqlardan biri kimi saxta status imici qazandırmğa çalışıblar.

Aydın məsələdir ki, millət kimi formalaşmaq üçün min illərə hesablanan bir dövrü yaşamaq lazımdır. Bu baxımdan minilliklər boyu qüdrətli imperatorluqlar, xaqanlıqlar, dövlətlər, boyliklər, atabeyliklər, xanlıqlar yaratmış xalqlar tarixin ayrı-ayrı dövrlərində təənzütlə uğrayaraq əsərəltə altına düşsəldə, heç vaxt tarix səhnəsindən ayrılmayıb və çox keçmədən yenidən dirçələrək özlərinin dövlətlərini bərpa edə bilmişlər.

Etiraf edək ki, əvvəllər azərbaycanlıların soyqırımını məsələləri araşdırma obyektı kimi ziyalılıq və vətəndaşlıq bərcü yötümündə alimlər qarşısında problem formasında qoyulmuşdur. Nəticədə ötən illər ərzində azərbaycanlıların soyqırımını, torpaqlarımızda, minilliklərdən bəri daşlanmış tariximizdə, ədəbi-mədəni abidələrimizə erməni təcavüzü faktı lazıminca araşdırılmamış, beynəlxalq ictimaiyyəti sübutlar və dəlillərlə təqdim edilməmiş, həmin səbəblərdən də bu məsələyə hüquqi qiymət vermək mümkün olmamışdır. Lakin Azərbaycanın müstəqilliyinin bərpəsindən sonra ermənilərin soydaşlarımızı qarşı törətdikləri bəşəriyyət əleyhinə cinayətləri fundamental şəkildə araşdırmağa gəncə imkan yaranmışdır. Zənnimcə, belə bir imkandan istifadə edərək tarixən azərbaycanlıların erməni terroru nəticəsindən soyqırıma məruz qalmaları, öz dədə-baba torpaqlarından deportasiya olunmaları çoxəsrlik qəçqınlıq tariximizin ən ağırılı səhifələri kimi daha dərinəndə araşdırılıb öyrənilməli, bu faciələrimizin tarixi

xi köklərini, ictimai-siyasi amillərini üzə çıxarıb təbliğ etmək lazımdır. Yalnız belə halda onları beynəlxalq müzakirə obyektı səviyyəsinə qaldıra bilərik. Digər məsələlərə də məxsusi olaraq diqqət yetirməyi vacib hesab edirəm. Yəni Azərbaycan xalqı zaman-zaman soyqırımlara məruz qalmaqla yanaşı, onun ədəbi-mədəni abidələri də soyqırımını və təcavüzüzlə üzlaşmışdır.

Burada diqqəti mühtüm bir məqamə yönəltməyi vacib bilirik. Belə ki, hər hansı bir ərazidə daimi yaşayan xalqın ədəbi-mədəni abidələri köçəri həyat tərzi keçirən hansısa kütlənin adət-ənənələrindən, folklorından, incəsənətindən daha qədim və fundamental kökə malik olur. Bugünün reallıqları da onu göstərir ki, səpələnmiş halda qeyri-müəyyən həyat sürən hansısa bir zümərə kütlə halında bir məkəndə kompakt yaşayış tərzinə məruz qaldıqda, onların böyük mövcudluq tarixi olan xalqların uzun illərdən bəri formalaşan ədəbi-mədəni nümunələrinin qaynaqları, yarandığı şərait, səbəb və s. məsələlər həmin kütlənin maraq dairəsində olur. Kütlə psixologiyasına məruz qalan o zümərələrdən biri də məhz ermənilərdir.

Tədqiqatlarla sübuta yetirilmişdir ki, səpələnmiş və pərakəndə halda müxtəlif ərazilərdə yaşamış ermənilər Azərbaycana Rusiya imperiyasının təhriki ilə planlı şəkildə mərhələlərlə köçürülmüş və kütlə şəklində İrəvan, Naxçıvan, Gəncə-Qarabağ və ölkəmizin digər bölgələrində məskunlaşdırılmışlar.

Onlar havadarlarının köməyi ilə yerlənib-yataqlanandan sonra isə müəyyən vaxt qazanmaqla davamlı olaraq anti-Azərbaycan hərəkatına başlanmış, müxtəlif metodlardan istifadə etməklə, yəni saxta tarixi miflər yaratmaqla ədəbi-mədəni abidələrimizə, torpaqlarımıza və digər sərvətlərimizə sahib çıxmağa çalışmışlar.

Azərbaycan tarixi ölkəmizin təbii ki millət rəngarəng, dolğun və zəngindir. Ümumi zənginliyin bir hissəsi məhz hamımızda doğma olan Azərbaycanın əzəli və əbədi torpağı Qarabağdır. Bu ərazi təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarından biridir. Bunun bariz nümunələrindən biri isə Qarabağ ərazisində ən qədim insanların yaşayış məskəni sayılan Azix mağarasının aşkar olunmasıdır.

Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğuna sübut edir. Azix mağarasının tədqiqatçısı Məmmədəli Hüseynov haqlı olaraq yazırdı: “Azıxda öyrənilmiş qay dəyi alətləri



nır və burada məskunlaşdırılan ermənilərin də həmin nümunələrdən istifadə etdikləri bildirilir. Xatırladaq ki, həmin məqalə erməni ideologiyası ilə silahlanan rus ziyalısı tərəfindən yazılmışdır. Düzdür, müəllif ermənilər üçün xarakterik olan bir sıra xüsusiyyətləri də açıqlayır, bəliq, yaltaqlıq, quyruq bulamaq, paxıllıq, başqa xalqlara inanmamag kimi xüsusiyyətlərin onların təbiətlərindən gəldiyini söyləyir. Sadalanan mənfəi keyfiyyətlərə görə isə dünyanın heç bir xalqının onlara etibar etmədiyi, inanmadığı bildirilir.

Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, müəllif sonradan erməni riyakarlığının qurbanına çevrilərək azərbaycanlılara aid olan ən qədim nümunələri, mətbəx mədəniyyətini və s. məsələləri erməniləşdirməyə can atır.

Zənnimcə, Azərbaycanın mənəvi sərvətlərinin bir qisminə bax, bu şəkildə erməni təcavüzü edilməlidir. Həmin proses eyni senarı ilə S.Zelinskinin dırnaqarası “Erməni xalq aşığı Vartan Xoyskinin nəğməsi” (Vartan Xoyski Cənubi Azərbaycanın Xoy şəhərindən Azərbaycanda məskunlaşdırılan ermənilərdəndir – H.H.) adlı məqaləsində də davam etdirilir. Həmin məqalədə verilmiş nəğməni yazıya köçürən və rusca tərcümə edən isə İrəvan gimnaziyasının müəllimi idi. Müəllif yazının əvvəlində, sanki ermənilərə yas saxlayır, “tatarların” 400 illik hakimiyyəti altında əzilən ermənilərin guya bəzi ərazilərdə dəllərini itirdiklərini, adət-ənənələrini unuttuqlarını, Azərbaycan dilində danışmağa məcbur olduqlarını və s. vurğulayır...

Xatırladaq ki, tarixin müxtəlif dövrlərində təcavüzlər, deformasiyalar baş versə də, Qarabağ xanlığının mövcudluğu ərzində həmin ərazidə məhdud sayda məskunlaşdırılan ermənilərə də azərbaycanlılara bərabər eyni imtiyazlar verilmişdi. Lakin onlar bu imtiyazlardan gən-bol yararlanmaqla yanaşı, Azərbaycanın milli ədəbi-mədəni abidələrinə təcavüz etməkdən belə çəkinməmişlər.

Bu fəndgirdliklər, hiyləgərliklər, xayanatlar zaman-zaman erməni ziyalıları tərəfindən etiraf olunmuşdur. Erməni yalanını açan elə ermənilərin tanınmış

□ **Bu gün bəşəriyyət necə adlandırılmasından asılı olmayaraq, inkişafının tamamilə fərqli bir mərhələsinə qədəm qoyub. Bu mərhələdə insanlar, dövlətlər, mədəniyyətlər, dinlər arasında mövcud olan qarşılıqlı münasibətlərin prinsiplərini olaraq yeni səviyyəsinin təməli qoyulmaqdadır.**

Dünyanın inkişaf parametrləri baxımından müşahidə olunan və "qloballaşma" adlandırılan xüsusi problemlərin ortaya çıxması yaşadığımız dövrü səciyyələndirən ən mühüm əlamətlərdən biridir.

Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək: "Dünyanın inkişafının indiki mərhələsinin başlıca meylləri mədəni integrasiya və qloballaşmadır. Əgər bəşəriyyət

uyğun bir tərzdə cavab verməli, qloballaşma prosesinə milli-mənəvi dəyərlərimizi qurban verməməliyik. Qloballaşma prosesi zamanı tarixi köklərimizə hörmət hissi bəsləməli, milli kimliyimizi qorumaq və milli mənəviyyatımızı aşınmalardan mühafizə etməliyik.

Bütün bunlar isə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının üzərinə çox ciddi bir

Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Xaricdə yaşayan soydaşlarımız necə şəbəkələşə bilərlər?

"Şəbəkələşmə nədir?" sualına aydınlıq gətirmədən öncə, internetin mahiyyətinə nəzər salaıq. Mütəxəssislərin fikrincə, internet sözü ən ümumi mənada "qlobal

şəbəkələşmənin ilk addımı hesab oluna bilər. Bundan əlavə, dövlət komitəsi tərəfindən təşkilatlara texniki dəstək həyata keçirilir. Yəni, hər bir təşkilat bu dəstəkdən yararlanaraq da şəbəkələşməyə qoşula bilər.

Bununla belə, müasir dövrdə şəbəkələşmənin ən çevik yolları sosial şəbəkələrdən, xüsusilə də Face-

bookdan keçir. Facebook üzərindən şəbəkələşmə daha asan və vacibdir.

Şəbəkələşmənin əhəmiyyəti nədir və qloballaşma ilə hansı bağlılıqları vardır?

İKT-nin inkişafı ilə baş verən qloballaşma informasiyanı, sözü ən güclü silahla çevirməkdədir. Artıq müasir dövrdə müharibələr səhralarda, poliqonlarda deyil, virtual məkanda, sosial şəbəkələrdə gedir. İnformasiya təhlükəsizliyi, informasiya müharibəsi dövrümüzdə ən mühüm mübarizə üsullarına çevrilmişdir. Belə bir şəraitdə hər birimiz, xüsusilə xaricdə yaşayan soydaşlarımızın bu mübarizədə fəal iştirakı, ölkəmiz, xalqımız, dövlətimiz haqqında qərəzli, düşmən mənəviyyəyə əsaslanan informasiyaların zərərsizləşdirilməsi baxımından çox vacibdir. Daha konkret ifadə etsək, soydaşlarımızın şəbəkələşməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanlış təsəvvürlərin dəyişdirilməsinə, antiəzərbaycan mövqelərinin neytrallaşdırılmasına, antitəhlükəsizlik çıxışlarının qarşısının alınmasına, ölkəmizə qarşı ikinli standartların aradan qaldırılmasına kömək edə bilər. İlk növbədə, şəbəkələşmənin əhəmiyyəti budur.

Şəbəkələşmənin daha bir üstünlüyü ondan ibarətdir ki, ölkəmiz haqqında sosial-iqtisadi, siyasi-mədəni və s. xəbərlərin dəqiq və çevik əldə edilməsi imkanını yaradır.

Bir məsələni qeyd etmək yerinə düşər ki, müasir dünyada hər hansı məsələyə münasibət bildirilərkən, ilkin olaraq, sosial şəbəkə təhlilləri aparılır: məsələnin aktuallığı necədir, cəmiyyətdə nə qədər insan bu məsələ ilə bağlı informasiyanı paylaşmış, bəyənib və s. Bu baxımdan da, soydaşlarımızın şəbəkələşməsi ölkəmizin təhlükəsizlik məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə, torpaqlarımızın işğalına, Xocalı soyqırımına beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların düzgün mövqeyinin formalaşmasına kömək edə bilər. Və nəhayət, soydaşlarımızın şəbəkələşməsi qlobal dünya şəbəkəsi üzərində bir qlobal Azərbaycan formalaşdırır. Şəbəkələşmə ilə biz həm dünyanı doğma Vətənimiz haqqında dəqiq informasiyalarla təmin edirik, həm də Azərbaycanın dünyəviləşməsinə daha sivil şəkildə dəstək verə bilərik.



şəbəkədə birləşdirilmiş kompüterlərin məcmusu" deməkdir. Soydaşlarımızın şəbəkələşməsi dedikdə isə bu qlobal şəbəkə üzərindən virtual birliyin formalaşdırılması nəzərdə tutulur. Başqa sözlə desək, şəbəkələşmə bir və ya bir neçə döyməni sıxmaqla hər hansı bir xəbərin, məlumatın, eyni vaxtda 100 minlərlə insana çatdırılması deməkdir. Yeri gəlmişkən, mətbuatdan aydındır ki, Diasporla İş üzrə Dövlət Komitəsi Brüssel mitinqində qəbul edilən bəyannamə 3000 şəxsə çatdırılmasını təmin edib. Bu da şəbəkələşmənin bir nümunəsidir. Düzdür, burada rəsmi şəxslər, Avropa Parlamentinin üzvləri və s. insanlar da vardır. Amma şəbəkələşmənin mahiyyəti baxımından eynidir.

"Soydaşlarımız necə şəbəkələşə bilərlər?" sualına gəldikdə isə bu, olduqca asan və sadə bir üsulla mümkündür. Ona görə ki, xaricdə yaşayan azərbaycanlılar və diaspor fəaliyyətinin təşkil sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın daha çevik təşkilatlanması, onların milli maraqlar və azərbaycanlılıq ideologiyası ətrafında cəmləşdirilməsi və diaspor hərəkatının gücləndirilməsi istiqamətində müvafiq işləri həyata keçirməkdədir. Komitənin rəsmi Facebook, Twitter, Instagram sosial şəbəkə ünvanları fəaliyyət göstərir. Dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımızın bu səhifələrə daxil olması, bəyənməsi

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 187

"Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23

Bakı şəhəri, 22 aprel 2019-cu il

Bakı şəhəri, 22 aprel 2019-cu il

fəvral tarixli 1268 nömrəli Fərmanının 1.2.6-cı bəndində təqdimatı icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

"Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 188

"Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası"nın təsdiq edilməsi barədə

"Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232

Bakı şəhəri, 22 aprel 2019-cu il

Bakı şəhəri, 22 aprel 2019-cu il

nömrəli Fərmanının 1.1.4-cü bəndində təqdimatı icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

"Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqazeti.com saytlarında tanış ola bilərsiniz.

AXCP sədrinin məntiqsiz "argumentləri" gülünc səslənir

□ **Bakı şəhərinin Avropa və Asiya qitələrinin mühüm idman və mədəniyyət tədbirləri platformasına çevrilməsi Azərbaycan vətəndaşlarında haqlı olaraq qürur hissi yaradır. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildən "Formula-1" Avropa Qran-prisinə ev sahibliyi edən paytaxtımız ölkəmizin hərtərəfli inkişafını nümayiş etdirməklə yanaşı, həm də güclü informasiya və kommunikasiya, eləcə də mədəniyyət-humanitar planda strateji əhəmiyyətli mərkəz olduğunu təsdiqləmişdir. Bundan başqa, belə beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçirilməsi uzunmüddətli inkişaf konsepsiyası baxımından da önəm daşıyır ki, bunun da real nəticələrini Azərbaycanın qeyri-neft sektorunda əldə edilmiş son nailiyyətlərdə müşahidə etmək olar.**

Yer kürəsində inkişaf resursları uğrunda ciddi rəqəbatın və mübarizənin getdiyini hamı bilir. Buna görə də, hər bir dövlət davamlı inkişafını təmin etmək üçün rəqəbatlıq gücünün artırılmasına yönəlmis layihələri yerinə yetirməyə çalışır və bu istiqamətdə zəruri addımlar atır. Həmişə aydındır ki, dünyada bütün sahələrdə ciddi rəqəbat gedir. Rəqəbat qabiliyyəti gücləndirməyə ölkələr qlobal səviyyədə gərilir və hərtərəfli inkişaf üçün tələb olunan resursları əldə verir. Məhz belə bir perspektivə üzlaşmamək, şiddətli rəqəbat aparılan dünyada layiqli yer qazanmaq gənsini əldən verməmək üçün dövlətlər böyük potensiala malik şəhərlərini rəqabətə hazırlayır, irihəcmli layihələr həyata keçirirlər. "Formula-1" kimi layihələr də məhz bu amala xidmət edir. Adətən, belə yarışlar dünya ölkələrinin marağını çəkir, turist sayına müsbət təsir göstərir. Təsədüfi deyildir ki, 2016-cı ildə ilk dəfə olaraq Bakıda keçirilən "Formula-1" yarışını hər bir kəsə böyük sürət, həyəcan və etməkə yanaşı, möhtəşəm əyləncə tədbirlərinin, konsert proqramlarının keçirilməsi ilə yadda qalmış və çox sayda azarkeş kütləsinin paytaxtımıza səfər etməsinə rəvac vermişdir.

Xatırladaq ki, 2016-cı il "Formula-1" yarışını Bakıda izləmək üçün 20 mindən çox insan bilet almışdı. Rusiya, Türkiyə və Gürcüstan ilə yanaşı, Avropanın aparıcı ölkələrindən də çox sayda turist yarışını Bakıda canlı olaraq izləmək üçün Azərbaycana səfər etmişdi. Möhtəşəm yarışın televiziya vasitəsilə izləyən tamaşaçı sayının isə 500 milyona yaxın olması "Formula-1" layihəsinin hərtərəfli inkişaf edən Azərbaycanın reklamı baxımından böyük əhəmiyyət daşıdığını gözəl öünə gətirir. Buna görə də, birmənalı şəkildə təsdiqləmək olar ki, Azərbaycan dövlətinin rəqəbat strategiyası ərazilərin kapitallaşdırılmasına yönəlmis rəqəbatqabiliyyətliliyin üstünlüklərini aşkar edilməsinə və gücləndirilməsinə xidmət edir və "Formula-1" kimi layihələr bu məsələdə öz gücünü göstərir. Buna görə də, insan və digər resursların cəmləşdiyi Bakı şəhərinin bir sıra vacib uğur simvollarına çevrilməsi gələcək inkişaf üçün həyati əhəmiyyət daşıyır və beynəlxalq idman-humanitar-mədəniyyət layihələrinin keçirilməsi bu amala xidmət edir.

Mütəxəssislər "Formula-1" yarışının məhz ölkəmizdə də keçirilməsinin illərlə aparılan məsədiyönlü siyasətin nəticəsi kimi də qiymətləndirirlər. Bu yarışın Azərbaycan turizminə, ən əsası isə ölkəmizin tanınmasında çox böyük rol var. Xüsusilə qeyd etmək lazımdır ki, belə mötəbər yarışlar dünyanın sabit və inkişaf etmiş ölkələrində keçirilir. Bu mənada "Formula-1" yarışının Bakıda keçirilməsi Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi imicini daha da gücləndirir. Əlbəttə ki, belə yarışlarda ölkənin reklamı, idman yarışlarına ev sahibliyi etmək qabiliyyəti əsas götürülür və belə yarışlar maddi gəlir gətirməklə yanaşı, ölkənin sosial-iqtisadi həyatına da müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, müasir dünyada artıq əşyalar deyil, onların obrazı önəm kəsb edir. Bu, xüsusilə də mühüm resursların cəmləşdiyi və müxtəlif mədəniyyətlərin kəsişdiyi şəhərlərdə hiss olunur. Uğurlu obraza malik şəhərlərin də inkişaf mərkəzi kimi qiymətləndirilməsi və dəstəklənməsi sonrakı sosial-iqtisadi, eləcə də humanitar-mədəniyyət sahələrində mühüm nailiyyətlərin əsasının qoyulmasında önəmli rol oynayır. Bakı şəhərinin son illərdə məhz belə

uğurlu obraza malik olması və sərt rəqəbat şəraitində vacib meqalayihələrin iştirakçısına çevrilməsi postneft dövrünə hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir.

Əlbəttə, Bakının əhəmiyyəti idman və mədəniyyət tədbirləri platformasına çevrilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli sosial-iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyev bu gün güclü ölkə lideri kimi vətəndaşlarımızın daha da yaxşı yaşamasına şərait yaradan fəaliyyətini uğurla davam etdirir. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilmiş və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu regionda gedən proseslərə müsbət təsir göstərir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə evsahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir.

Lakin bütün müsbət dəyişikliklərin fonunda müxalifət radikal kəsirindən heç əsassız olmayan etirazlar səsləndirilir. Vətəndaşların "qeydinə qalan" AXCP sədri "Formula-1" kimi yarış "zülm" adlandırır və "tixacılardan camaatın əsərlərini tarına çəkdiyini" iddia edir. Məntiqsiz qiymətləndirmədir, çünki yarış təşkilatçıları əhalinin rahatlığını təmin edən zəruri prosedurları qaydalara gətirir və şəhərdə diskomforta şərait yaranma biləcəkdir istənilən prosedura operativ müdaxilə edilir. Axi "Formula-1" kapitalın əldə olunmasına yönəlmis layihədir. Məsələn, "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki "Formula-1" yarışını Azərbaycan iqtisadiyyatına ümumiyyətlə 277,3 milyon dollar gəlir gətirmişdir. Müəyyənə aparmaq üçün xatırladaq ki, 2016-2017-ci illərdə yarışın keçirilməsinə 100 milyon dollar xərclənmişdi. Deməli, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc gətirmişdir. Bu rəqəmlər bir daha təsdiqləyir ki, "Formula-1" kapitaltutumlu layihə olsa da, keçirildiyi ölkəyə birbaşa və dolayısı ilə milyon dollarla vəsait gətirilməsinə şərait yaradır. Nəzərə alsaq ki, artıq zəruri infrastruktur olduğundan xərclər də ildən-ilə azalır və deməli, yarışın keçirilməsi növbəti illərdə ölkəmizə valyuta axını daha da artacaq. Buna görə də, əbədi narazı radikal müxalifət təmsilçisi Əli Kərimlinin "argumentləri" axsayır və məntiqi izahı yoxdur.

Bu gün Bakının formalaşdırdığı mədəniyyət landşaftı əsas şəhərimizin bir çox simvol və obrazların yaranmasını şərtləndirməklə, Bakının meqalayihələrin icrasına və məkəninə çevrilməsinə də imkan verir. Bu baxımdan hazırda çox az adam mübahisə edir ki, "Formula -1" Avropa Qran-prisi zamanəmizin mədəni, sosial və siyasi fenomenidir. Çünki sənaye şəhərlərdə müxtəlif mədəniyyət və idman hadisələri iqtisadi-sosial artım mənbəyinə çevrilir, inkişaf üçün zəruri olan resursların əldə edilməsinə şərait yaradır. Odur ki, Əli Kərimli "Formula-1" yarışını tənqid etməklə "xalqa cəyananlığı"ni" ortaya qoymaq niyyətindədir. Ancaq AXCP sədrinin belə yersiz canfəşəngliyinə xalq Prezidenti İlham Əliyev siyasətini dəstəkləməklə çoxdan cavab vermişdir.

"Xalq qəzeti"

XX əsr elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılanmışdısa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür".

Bəşəriyyətin müxtəlif ictimai-sosial qrupları arasında vahid düşüncə tərzini formalaşdıran qloballaşma Yer kürəsində baş verən proseslərin ümumi – planetar bir mahiyyət daşıdığını ifadə edir. Proseslərin qloballaşması, ictimai fəaliyyətin beynəlmilləşməsi təkcə onunla xarakterizə olunmur ki, bu və ya digər proseslər bütün Yer kürəsini öz əhatə dairəsinə alsın. Qloballaşma prosesi bəşəriyyətin sosial-mədəni, iqtisadi, siyasi və digər əlaqələrinin vahid bir sistemə daxil olmasına özündə ehtiva edir.

Müasir dövrdə bu prosesdən kənarda qalmaq qeyri-mümkündür. Yer kürəsinin bütün xalqları bu və ya digər dərəcədə ümumi tarixi prosesə cəlb edilirlər. Qloballaşma prosesi zamanı insanlar milli mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq ümumbəşəri dəyərləri paylaşmalı olurlar.

Bununla belə, hər bir xalqın özünəməxsus xüsusiyyəti, milli-mənəvi dəyərləri həmin xalqın, millətin pasportu hesab olunur. Müasir dövrdə qloballaşma prosesində milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı, mənfəi və müsbət cəhətlərinə diqqət yetirməliyik. Bu gün milli mədəniyyətin və beynəlxalq mədəni əlaqələrin inkişaf konsepsiyası xalqımızın əsrlər boyu çətin, həm də təmkin və səbirlə əldə etdiyi mədəni-mənəvi sərvətlərin, habelə folklor inciləri, milli-mənəvi ənənələrin və mərasimlərin qorunması və təbliğini nəzərdə tutur.

Buna görə də biz milli-mənəvi dəyərləri aşınmalardan qorumaq, milli mədəniyyətimizi millətin qloballaşmadan özünü müdafiə vəsitəsinə çevirməliyik. Yalnız birgə səmərəli fəaliyyət nəticəsində mədəniyyətdə milli özünəməxsusluğu, milli-mədəni dəyərləri qorumaq və mühafizə etmək mümkündür.

Biz qloballaşmanın göstərdiyi tələblərə ölkəmizin milli mənafeyinə

missiyanın düşdüyünü göstərir. Bu missiyanın öhdəsindən gələ bilmək isə birgə fəaliyyət tələb edir.

Soydaşlarımızın şəbəkələşməsi qloballaşmanın tələbidir

Bütün dövrlərdə birlik, birgə fəaliyyət olduqca zəruridir. Əks halda seçilmiş hədəfə çatmaq qeyri-mümkündür. Müasir dövrdə isə, birgə fəaliyyətin ən asan və səmərəli yolu şəbəkələşməkdir. Nəzərə alsaq ki, soydaşlarımızın dünyanın dörd bir tərəfində, müxtəlif ölkələrdə yaşayır, onda şəbəkələşmənin əhəmiyyəti və birliyin ən asan yolu olduğu aydınlaşır. Eyni zamanda, soydaşlarımızın, diaspor təşkilatlarının birliyi ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir" – çağırışından irəli gələn bir vəzifədir.

Təsədüfi deyildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin də əsas hədəflərindən biri soydaşlarımızın şəbəkələşməsinə nail olmaq, onların fəaliyyətini intensiv şəkildə əlaqələndirməkdir.

Əslində, diaspor təşkilatlarının və soydaşlarımızın birliyi dedikdə, ilk növbədə, milli maraqlar, azərbaycanlılıq ideologiyası ətrafında virtual birlik nəzərdə tutulur. Virtual məkanda birliyi – şəbəkələşməni formalaşdırmadan fiziki birliyə də nail olmaq qeyri-mümkündür. Məsələn, fevralın 23-də Brüsseldə keçirilən Ümumavropa Qarabağ mitinqi soydaşlarımızın şəbəkələşməsinin, virtual birliyin uğurlu nəticələrindən biri və bəlkə də birincisi oldu. Diaspor təşkilatlarının rəhbərləri, soydaşlarımız tərəfindən sosial şəbəkə üzərindən edilən çağırışlar Avropa-da Qarabağ adına bir ilk yazmağa imkan yaradı. 20-dən çox ölkədən iştirak, 800 nəfərlik mitinq, çoxsaylı dillər və s. Brüssel mitinqini ilk edən səbəblərin bir qismidir. Bütün bunlar şəbəkələşmənin nəticəsidir.

“Xalq-iqtidar” birliyi antiəzərbaycan qüvvələrə əl-qol açmağa imkan verməyəcək

Son 16 il ərzində ölkə rəhbəri cənab İlham Əliyevin milli maraqlara uyğun reallaşdırdığı siyasət sayəsində respublikada ictimai-siyasi sabitlik, dayanıqlı və dinamik inkişaf, xalq-iqtidar birliyi bərqərar olub. Dərin iqtisadi islahatlar nəticəsində mühüm uğurlar əldə edilib, minimum əməkhaqqı, əmək pensiyaları, bütün növ sosial müavinətlər, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi kimi diqqətdə saxlanılıb. Müasir texnologiyalara və geniş ixrac imkanlarına malik sənaye parkları və məhəllələrinin yaradılmasına xüsusi əhəmiyyət verilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqr sahədə ardıcıl olaraq dövlət dəstəyi tədbirləri davam etdirilib.



İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması istiqamətlərində ciddi addımlar atılıb. Ölkənin valyuta ehtiyatları bu ilin əvvəlinə 45 milyard dollara bərabər olub. Xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşüb. Ötən il xarici ticarət dövriyyəsinin 8 milyard dollarlıq müsbət saldo yaranıb.

Bu dövrdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalır və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü

çərçivəsində həll edilə biləcəyi davamlı şəkildə dünya ictimaiyyətinin, həmçinin beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. İkitərəfli və çoxtərəfli formatlarda qəbul olunan sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib.

Azərbaycan Prezidentinin iştirakı ilə son 16 il ərzində çoxsaylı mühüm layihələr reallaşmış. Cənub Qaz Dəhlizinin açılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin vacib rolunu bir daha nü-

mayiş etdirib. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar, nəhayət, uğurla yekunlaşıb və dövlətimizin maraqlarını özündə əks etdirən Konvensiya imzalanıb.

Türkiyədə illik istehsal gücü 10 milyon ton olan "Star" neft emalı zavodu istismara verilib. Ötən ilin sentyabr ayında isə orbitə buraxılan ikinci telekommunikasiya peyki – "Azerspeys-2" bu sahədə xidmətlərin və yayımın əhatə dairəsinin genişləndirilməsinə, xidmətlərin çeşidinin, satış həcmünün artırılmasını təmin edib.

Azər VERDİYEV,
Global Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Vyanadan sonra: növbəti müzakirələrin ümumi məqamları

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva apardığı müzakirələrə ekspertlərin böyük maraq göstərməsi təsadüfi deyildi. Gözlənilirdi ki, danışıqlar hansısa məqamlara aydınlıq gətirəcək. Və ya bütövlükdə bu formatda danışıqların davam etdirilməsinin mənasının olub-olmaması dəqiqləşəcək. Bir sıra ekspertlər isə münəfişliyin həllinin Rusiyanın əlinə keçdiyini qeyd edirdilər. İstənilən halda, danışıqların özünü baş tutması faktı kifayət qədər əhəmiyyətlidir.

Moskva danışıqlarında Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Yekunda ümumi bir bəyanat yayılıb ki, müzakirələrə müsbət qiymət verilib. Hətta orada vacib qərarlar alındığı da vurğulanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə müzakirələri belə qiymətləndirib: "Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri... arasında əldə edilən razılaşmalar faydalıdır".

Azərbaycan XİN-in başçısı da Moskva görüşünü müsbət qiymətləndirib. Danışıqların faydalı və substantiv keçdiyini ifadə edib. Müzakirələrdə müəyyən dərəcədə irəliləyiş olduğunu vurğulayan Azərbaycan XİN başçısı problem yaranan bir sıra inceliklər ətrafında geniş fikir mübadiləsinin aparıldığını deyib. O cümlədən Dağlıq Qarabağın gələcək statusu, təhlükəsizlik məsələləri, qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı müzakirələr baş tutub. Bu kontekstdə humanitar məsələlərə də diqqət yetirilib. Jurnalistlərin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkilı, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhəlinin təhlükəsizliyinin təmin olunması,

həbsdə olanlarla yaxınlarının görüşmələri üçün şərait yaradılması kimi məsələlər də müzakirə edilib.

Ancaq tərəflər danışıqların detalları haqqında informasiya verməyiblər. Çünki konfidensiallığın saxlanması barədə öncədən razılıq olub. Erməni tərəfi də təxminən eyni qiymətləndirmə verib. Lakin onlar müəyyən məsələlərdə özlərinə sərf edən variantlardan bəhs edirlər. Erməni ekspertlər indi ikinci dərəcəli məsələlər üzrə razılığın əldə edilə bilməsindən danışırlar. Elə məsələlər ki, onlar birbaşa münəfişliyin həllinə aparmır. Məsələn, həbsdə olanların yaxınları ilə görüşlərinin təşkilı ümumi humanitar aspektidir. Bu, adı insanlıq əlamətidir və münəfişliyin həllinə ciddi təsir etmir. Buna baxmayaraq, bu kimi addımlar qarşılıqlı etimadı artırır bilər.

Erməni ekspertlər Ermənistanın aktiv surətdə silahlandığını da vurğulayırlar. Onların fikirlərinə görə, Azərbaycanın hansı addımı atacağı belli olmaz. İstənilən vaxt situasiya partlaya bilər. Buna görə də Ermənistan rəhbərliyi gözlənilməz variantla hazır olmağa çalışır.

Nəhayət, baş nazir Nikol Paşinyan Moskva danışıqları kontekstində deyib ki, Azərbaycan seçimini etməlidir: ya sülh danışıqları, ya da müharibə. O, Ermənistanın müharibədən qorxmadığını da deyib. Eyni zamanda, Ermənistanın kimsəni müharibə ilə qorxutmadığını söyləyib. Guya Ermənistan həmişə sülhə sadıq olub.

Danışıqlarla bağlı Ermənistan tərəfdə danışıqların sırasında münəfişliyin həllində "Medvedev planı"na qayıldığı haqqında fikrin səsləndirilməsi də diqqəti cəhəkir. 2016-cı ildə Ermənistana səfər edən Dmitri Medvedev demişdi: "Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsilə qarşısında öz məsuliyyətlərini anlaşırlar. Yeni ki, gələcək nəslə döndürülmüş

Nazirlərin Moskva görüşü:

ehtimallar, ssenarilər və ümidlər

Aprelin 15-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada Dağlıq Qarabağ münəfişliyinə nizamə salınması ilə bağlı müzakirələr aparıblar.

Prosesdə Rusiyanın xarici işlər naziri də iştirak edib. Danışıqlardan sonra bəyanat yayılıb. Tərəflər bütövlükdə müzakirələri müsbət qiymətləndiriblər. Ekspertlər də müəyyən analizlər əsasında proqnozlar verməyə çalışırlar. Hiss olunur ki, bir sıra hallarda real vəziyyəti deyil, kimlərsə özlərinə sərf edən ssenariləri ortaya atırlar. Əslində, Moskva danışıqları Vyana görüşündə əldə edilən razılıqların məntiqi nəticəsidir. Onları bu kontekstdən çıxarmaq reallığı təhrif etməkdir. Vyana da isə müəyyən məqamlar öz əksini tapmışdı. Məsələn, danışıqlar formatı dəyişməzdir. Moskvada bunu inkar edəcək bir hadisə baş vermədi. Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyü vacib prinsip kimi nəzərə alınmalıdır. Moskvada da bu barədə danışılıb. Eyni zamanda, bir sıra humanitar addımların atılması da gündəmdə olub. Bütün bunlar nazirlərin Moskva görüşünün real mənzərəsini yaratmaq baxımından əhəmiyyətlidir. Həmin bağlılıqda bu görüşün geosiyasi təhlili üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

deyil, həll olunmuş münəfişə ötürmək lazımdır. Problem odur ki, münəfişliyin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münəfişliyi döndürülmüş vəziyyətdə saxlamaq, yeni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münəfişliyin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də

ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin".

Azərbaycanın planı: münəfişliyin həllinin əsas modeli

Bu, faktiki olaraq, münəfişliyin döndürülməsinə üstünlük vermək demək idi. İndi isə erməni ekspertlər iddia edirlər ki, 2016-cı

ildə D.Medvedev gərginliyi artırmadan danışıqların aparılmasından bəhs etmişdi. Konkret olaraq, Rusiyanın baş naziri münəfişliyi zonasında texniki təchizat vasitəsilə tərəflərin davranışlarına nəzarət etmək fikrini irəli sürmüşdü. Burada da məqsəd aydındır: işğal faktı kimi dəyişməz olaraq qəbul edib, hərbi əməliyyatların başlamasını əngəlləmək və Azərbaycanı güzəştərlə məcbur

etmək. Lakin həm D.Medvedevin o zaman dediyi, həm də nazirlərin Moskva görüşündə müzakirə olunan məsələlər göstərir ki, erməni ekspertlər özlərinə sərf edən uydurma variantdan yazırlar. Biz, bilərəkdən erməni tərəfinin mövqeyini bir qədər geniş təqdim etməyə çalışırıq. Çünki onlar göstərir ki, İrəvan hələ də konstruktiv mövqeyə gəlməyib və vəziyyəti özünə sərf edən çərçivədə təqdim etməyə cəhd göstərir. Danışıqların real vəziyyəti isə başqa məqamlardan xəbər verir.

Moskva danışıqları Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Vyana apardığı danışıqların məntiqi davamıdır. Martin 29-da Avstriya paytaxtında keçirilən görüşdə tərəflər xarici işlər nazirlərinin danışıqları davam etdirməsi və dialoqda olmaları barədə konkret razılığa gəliblər. Bu, onların yaydıqları bəyanatda da öz əksini tapıb. Eyni zamanda, həmin bəyanatda humanitar məsələlərə də toxunulur və bu istiqamətdə konkret addımların atılması tövsiyə edilib. Bunlardan başqa, Vyana da danışıqların formatının dəyişmədiyi və Ermənistanın prosesi dalana dirəmək cəhdinin iflas uğradığı da aydın oldu. Çünki həm danışıqlarda, həm də yayılan sənəddə iki dövlətin imzası vardı: Azərbaycan və Ermənistanın. Bu o demək idi ki, Ermənistanın yeni iqtidarının israr etməyə çalışdığı yeni format qəbul olunmayıb. Moskvadakı danışıqlara da məhz bu kontekstdə baxmaq lazımdır.

Əvvəla, söhbət kiminsə təşəbbüsü ələ almasından gəde bilməz. Dövlət başçıları Vyana görüşür, nazirlər isə Moskvada. Moskva görüşü niyə Kremlin təşəbbüsü ələ alması kimi təqdim edilməlidir? Görünür, hələ də bir sıra dairələr münəfişliyin ədalətli həllinə çalışmaqdan çox, hansısa böyük dövlətin marağına qulluq etməyə üstünlük verir. Təəssüf ki, onların sırasında Azərbaycanda olanlar da vardır.

İkincisi, danışıqların nəticələri barədə deyilənlər göstərir ki, başlıca olaraq fikir mübadiləsi davam etdirilib və Ermənistanda yeni hakimiyyətə gələnlərin nəzərinə çatdırılıb ki, münəfişliyi, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasa, həll edilə bilməz. Ermənistan işğalçı qüvvələri zəbt etdikləri Azərbaycan ərazilərindən çəkilməli, yurdlarından didərgin salınmış Azərbaycan vətəndaşları geri qaytarılmalıdır. Bütün bunlardan sonra digər məsələlər konkret həllini tapa bilər.

O başqa məsələdir ki, Azərbaycan heç zaman insani, humanitar məsələlərin həllinə etiraz etməyib. Buraya ilk növbədə girovların dəyişdirilməsi daxildir. Ancaq yenə də İrəvan bu məsələni təxirə salmağa çalışır. Bundan əlavə, həbsdə olanların yaxınları ilə görüşlərin təşkilinə Azərbaycanın etirazı yoxdur. Bunlarla yanaşı, erməni jurnalistlərin Bakıya, azərbaycanlı jurnalistlərin isə İrəvana səfərləri qəbul edilə bilər. Çünki belə ünsiyyətdə daha yaxşı aydın olur ki, işğalçı kimdir və real sülh üçün o, hansı addımları atmalıdır. Erməni jurnalistlə Bakıda bunu aydınca başa sala bilərlər. Eyni zamanda, İrəvanda azərbaycanlı jurnalistlərə eyni həqiqəti bir daha çatdırı bilər.

Bunlar onu göstərir ki, Moskva danışıqlarını müsbət qiymətləndirməklə yanaşı, onu hansısa kənar qüvvənin siyasi uğuru kimi qiymətləndirmək də doğru deyil. Azərbaycan xalqı çox belə maneələri görüb. Onu aldatmaq mümkün deyildir. Real olanı budur ki, Azərbaycan dövləti və cəmiyyəti bir yumruq kimi birləşib, ərazi bütövlüyünü bərpa etməklə məşğuldur. Burada kiminsə qalib gəlməsi və ya uduzması özlüyündə hədəf deyil. Hədəf torpaqların işğaldan azad edilməsidir. Moskvada aparılan danışıqlar bu yolda uğurlu addımlardan biri olacaqs, çox yaxşı. Bunu isə zaman göstərəcək.

newtimes.az

Lüksemburqun Böyük hersoqu Jan vəfat edib



1964-2000-ci illərdə taxt-tacın sahibi olmuş Lüksemburqun Böyük hersoqu Jan 98 yaşında vəfatını dəyişib. Böyük hersoq 2000-ci ilin oktyabrında tacını oğlu Anriyə versə də bütün titullarını saxlamışdı.



Kütləvi informasiya vasitələri bildirirlər ki, hersoq ağ ciyər infeksiyası səbəbindən hospitalda vəfat etmişdir. İkinci dünya müharibəsi başladıqda hersoq Jan ailəsi ilə birlikdə Fransaya qaçmış, daha sonra Kanadaya getmişdir. 1942-ci ildən Britaniya ordusunun tərkibində vuruşmuş, Brüsselin azad olunması üçün Normandiya əməliyyatında fəal iştirak etmişdir. 1964-cü ildə Parm Burbonları sülaləsinin nümayəndəsi olaraq öz anası Böyük hersoginya Şarlottadan taxt-tacı qəbul etmişdir. Böyük hersoqun dəfni mayın 4-nə nəzərdə tutulur.

Azərbaycan böyük səyahət məkanına çevrilməkdədir



Dövlətin turizm sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir.

Bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2.9 milyon və ya əvvəlki ilə müqayisədə 5,7 faiz çox turist gəlib: "2018-ci ildə Körfəz ölkələrindən gələn turistlərin sayında daha çox artım müşahidə edilib. 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən



daha yaxşı idarəetmənin təşkilı, turizm və rekreasiya zonalarının yaradılması, mövsümliliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional



gələn turistlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq bir milyon nəfərdən çox olub".

Konfederasiya prezidenti bildirib ki, aparılan hesablamalara görə, xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər: "Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə vurğulanı ki, mövcud imkan və potensialdan

səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektivdə isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək dayanır".

M.Musayev əlavə edib ki, bu məqsədə əsasən dörd hədəf müəyyənləşdirilib: "Birinci hədəf Bakının turizm potensialından tam istifadə edilməsi, ikinci hədəf milli səviyyədə

turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirmək, dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirmək və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir".

Daha sonra M.Musayev vurğulayıb ki, 2017-ci ildə Ümumdünya Turizm və Səyahət Şurasının açıqladığı hesabatə əsasən, 2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat, yaxud hesabət dövründəki ÜDM-in ümumi həcmimin 4,1 faizi qədər olub. Ümumilikdə isə 2017-2027-ci illər ərzində bu vəsaitin daha da artaraq 4,6 milyard manata çatacağı gözlənilir.

"Xalq qəzeti"

Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb



Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb. Xəsarət alanların sayı 500-dən çoxdur.

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.

Aprelin 22-si ölkənin paytaxtı Kolomboda daha bir partlayış baş verib. Partlayış daha əvvəl terakt baş verirdi kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğunun zərərşəzləşdirilməsi zamanı baş verib.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Aprelin 23-ü Şri-Lankada matəm günü elan edilib.

100 ilin yalanı - "erməni soyqırımı"



Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur

Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur, çünki bundan sonra bütün dünya həmin ildə baş verən hadisələrin "erməni soyqırımı" olmadığını, əksinə, Osmanlı imperiyasında müsəlman əhəlinin erməni silahlıları tərəfindən soyqırımının həyata keçirildiyini biləcək



Ankara hələ 2005-ci ildə arxivlərin açılması və həmin hadisələrin araşdırılması üçün müstəqil komissiyaın yaradılması ilə bağlı İrəvana müraciət etmişdi. Əgər 1915-ci il hadisələri həqiqətdən də "erməni soyqırımı olsaydı", İrəvan bu arxivləri açardı. Lakin İrəvan bundan imtina etdi.

Ermənilerin 1915-ci il hadisələri ilə bağlı bütün iddiaları əsassızdır: "Türkiyə arxivlərində erməni silahlılarının xarici qüvvələrin dəstəyi ilə Ağrı, Qars, Ərzurum, Van və digər vilayətlərdə dinc əhalini öldürmələri, eləcə də Osmanlı imperiyası dövründə türk dövlət məmurlarını qətlə yetirmələri barədə minlərlə fakt var".

Türkiyədən fərqli olaraq Ermənistanda hələ də türklərə qarşı nifrət və düşmənçilik qalır. Ermənistanda bir türkün belə olmadığı halda, Türkiyədə ermənilər dinc şəkildə və heç bir problem olmadan yaşayırlar. Çoxmillətlikli Türkiyənin ən əsas dəyərlərindəndir.

Türkiyə hökumətindən təəssüflə bildiriblər ki, Ermənistan hələ də digər dövlətlərin əlində marionet olan lobbisinin girovu olaraq qalır: "Erməni lobbisinin Türkiyəyə qarşı bütün hərəkətləri ilk növbədə öz ölkələrində yoxsulluq içində yaşayan ermənilərin maraqlarına zərər vurur. Ermənistan hökuməti "soyqırımı" sayanesində qazanc əldə etməkdənsə, xalqın gələcəyi barədə düşünməlidir".

Erməni lobbisi qərb ölkələrinin parlamentlərinə təsir göstərərək hansısa yolla Ankaraya təzyiq göstərməyi düşünürsə, çox böyük səhv edir: "İrəvan qondarma "erməni soyqırımı" barədə iddialar irəli sürməklə Ankara ilə münasibətləri normalaşdırma bilməyəcək".

Dövlət başçısının fərmanı sahibkarların və Sahibkarlığın İnkişafı Fondunun problemlərini həll edəcək

□ **Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının həcmünün artırılması ölkəmizdə son illər həyata keçirilən iqtisadi siyasətin əsasını təşkil edir. Bu uğurlu siyasətin nəticəsi olaraq son 15 ildə qeyri-neft sektorunda 3 dəfəyə yaxın artım qeydə alınıb. Müasir dövrün çağırışlarına uyğun olaraq son vaxtlar ölkəmizin daha da inkişafına yönələn ciddi islahatlar həyata keçirilir. Sahibkarlar Günü ərəfəsində ölkəmizin aparıcı sahibkarlıq nümunələrindən biri olan “Metanət-A” şirkətinə son dövrün mühüm islahatlarının sahibkarlığın inkişafına və yeni istehsal sahələrinin yaradılmasına təsirinin dəyərləndirilməsi ilə bağlı müraciət etdik. Şirkətin İnvestisiya Layihələri üzrə vitse-prezidenti Mayis Qasimov suallarımızı cavablandırdı.**



– Bəli, yaratdı. “DemirBank”

ASC-nin bank lisenziyasının ləğvi səbəbindən Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kredit də daxil olmaqla Kredit Portfelinin sağlamlıq bankı köçürülməsi ilə əlaqədar problemlər yarandı ki, bu da şirkətimizin gələcək layihələrinin icrasını şübhə altına qoyurdu. Lakin Prezidentin müvafiq fərmanı bu problemimizin həllinə kömək oldu.

sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir və hər bir dövlət qurumu sahibkarlığın inkişafına dəstək göstərməlidir. İnənirəm ki, “Demirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalıması Fondu da dövlət başçısının fərmanını əsas tutaraq çıxarılan bu məhkəmə qərarının icrasını təmin edəcək, kredit portfelimizi tam həcmdə “Paşabank” ASC-yə köçürəcək, bununla da şirkətimiz tərəfindən həyata keçiriləcək yeni istehsal layihələrinin icrasına maneələr aradan qalxmış olacaq, regionlarda yeni iş yerləri açılacaq və son nəticədə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri səmərəli şəkildə yenidən sahibkarlığın inkişafına yönələcəkdir.

– **Bu məhkəmə qərarının icrası nə qədər vaxt aparacaq?**

– Möhtərəm Prezident İlham Əliyevin sahibkarlığın inkişafı siyasəti bütün dövlət qurumları tərəfindən davamlı olaraq dəstəklənir. Hesab edirik ki, sözügedən qurum da dövlət başçımızın iqtisadi sahədə siyasətinə öz töhfəsini verəcək.

– **Mayis müəllim, 2019-cu ildən gözləntiləriniz necədir? Ümumiyyətlə, şirkətin yaxın perspektiv üçün nə kimi planları var?**

– Yuxarıda qeyd etdiyim kimi, müəyyən problemlər layihələrimizin icrasını ləngidirdi. İnənirəm ki, bu problemimiz də uğurlu həllini tapacaq və biz də iqtisadiyyatımızın inkişafına töhfə verməkdə davam edəcəyik. “Demirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalıması Fondu tərəfindən kredit portfelini tam həcmdə “Paşabank” ASC-yə köçürüldükdən sonra biz ilk növbədə Mineral Yun Zavodunun tikintisini başa çatdıracağıq. “Metanət A” şirkəti olaraq bundan başqa 2019-cu ildə Zənginləşdirilmiş Kvars Qum zavodu layihəsini və digər yeni layihələrin icrasını başa çatdırmaqla istehsal sahələrini genişləndirmək və yeni iş yerləri yaratmaq əsas hədəflərimizdəndir.

– **Sabah ölkəmizdə Sahibkarlar Günü qeyd olunacaq. Bu əlamətdar günə bağlı fikirlərinizi bilmək maraqlı olardı.**

– Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Sahibkarlığın İnkişafı xüsusi diqqət və qayğı ilə yanaşan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahəyə verdiyi önəmün göstəricisi idi. Bu fərmanla, həmçinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin də qorunması təmin olundu. Cənab Prezident çıxışlarında dəfələrlə bəyan edib ki,

“Xalq qəzeti”

Nəsimi poeziyası tələbələrin bədii qiraətində

□ **Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) təşəbbüsü və rəhbərliyi ilə keçirilən, respublikanın ali məktəb tələbələrinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş Nəsimi poeziyasının bədii qiraəti üzrə müsabiqəsi başa çatmışdır. Beynəlxalq Muğam Mərkəzində iki ay davam edən bədii qiraət yarışımına yekun vurulmuş, qaliblər təntənəli surətdə mükafatlandırılmışlar.**

Müsabiqənin iştirakçıları arasında ADMIU-nun səhnə danışıqı kafedrasının dosenti, Əməkdar artist Ağalar Bayramovun yetimləri olan tələbələr xüsusi seçilmişlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanın rəhbərlik etdiyi nüfuzlu münisiflər heyətinin qərarı ilə I yeri tanınmış bədii qiraət ustasının rəhbərliyi ilə müsabiqəyə hazırlanmış ADMIU-nun dram rejissoru ixtisası üzrə 4 kurs tələbəsi Ümid Abbasov və III yeri teatr və kino aktyoru ixtisası üzrə I kurs tələbəsi



Sabirə Abdullayeva layiq görülmüşlər. İkinci yer isə ADMIU-nun səhnə danışıqı kafedrasının dosenti, Əməkdar

artist Məhira Yaqubovanın yetirməsi olan teatr və kino aktyoru ixtisası üzrə 4 kurs tələbəsi Novruz Şahverdiyevə verilmişdir.

Nəsimi poeziyasına həsr olunmuş respublika tələbə bədii qiraəti müsabiqəsi qaliblərinin nümunəvi çıxışları və tanınmış sənətçilərin

ifasında Nəsiminin sözlərinə yazılmış musiqilərlə başa çatmışdır.

R.TAHİR, “Xalq qəzeti”

“Oş – Türk dünyasının mədəniyyət paytaxtı”

Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanı bu tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Açılış mərasimindən əvvəl Qırğızıstanın Oş şəhərinin meri Taalaybek Sarıbaşov şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün buraya gələn xarici qonaqlarla görüşüb. Görüşdə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb. Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycanın mədəniyyət nazirinin müavini Rafiq Bayramov Türkiyə və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri Əhməd Xaluk



Dursun və Eldos Ramazanov, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri Oşun “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

Açılış mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov mərasimdə çıxış edərək ölkəsində yaşayan xalqları təbrik edib, qədim Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından qürur duyduğunu bildirdi. Prezident bu qədim şəhərin tarixi abidələri və tanınmış şəxsiyyətləri haqqında danışdı. Dövlət başçısı deyib ki, bu bayrama Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Serbiya, Bosniya və Herseqovina, Makedoniya və digər ölkələrdən incəsənət

onun zəngin mədəniyyəti və ənənələri formalaşdırıb.

Tədbirdə TÜRKSOY-un üzvü olan və digər ölkələrin incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub.

“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində tədbirlər davam edib. Sözügedən layihə çərçivəsində türk dövlətlərinin etnofestivali keçirilib. Festivalda Oş vilayətinin bütün rayonları öz adət-ənənələrini, mətbəx nümunələrini, geyimlərini və musiqilərini təqdim ediblər. “Manas” dan parçalar söyləyiblər. Həmçinin iştirakçı ölkələrdən də musiqiləri səsləndirilib.

M.MEHDİYEV, “Xalq qəzeti”

Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin xüsusi geyim, inventar (225200 xərc maddəsi üzrə) və mal-materiallarla (225413 xərc maddəsi üzrə) təmin edilməsinin satın alınması üçün təkliflər sorğusu elan edir

Təkliflər 8 may 2019-cu il saat 17.00-dək qəbul olunur. Təklif zərfləri 10 may 2019-cu il saat 11.00-da açılacaqdır. Əlaqələndirici şəxs-Xənzadə Həsənova, telefon 493-55-43. Ünvan- Bakı, Xaqani küçəsi 65.

Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Saatlı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

digər alışı və xidmətlərin, xüsusi geyimlərin satın alınması üçün təkliflər sorğusu elan edir

Təkliflər 15 may 2019-cu il saat 17.00-dək qəbul olunur. Təklif zərfləri 16 may 2019-cu il saat 12.00-da açılacaqdır. Əlaqələndirici şəxs - Mətləb Hüseynov, telefon - 02128-5- 34-06. Ünvan-Saatlı şəhəri, Qara Qarayev küçəsi 5.

Tender komissiyası

“MOSKVIÇTEXXİDMƏT” ASC səhmdarlarının nəzərinə!

“Moskvixtexxidmət”ASC səhmdarlarının növbəti ümumi yığıncağı 8 iyun 2019-cu il saat 10.00-da Bakı şəhəri, Sumqayıt şossesi 4 nömrəli ünvanda keçiriləcəkdir. Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında.
2. Dividendlərin verilməsi haqqında.
3. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyinə aid məsələlərlə bağlı cəmiyyətə müraciət etmək olar. Telefon- (012) 447-05-50. Ünvan- Bakı, Sumqayıt şossesi 4.

“Xudat Balıq” ASC səhmdarlarının nəzərinə!

“Xudat Balıq” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 7 iyun 2019-cu il saat 14.00-da, Xudat şəhəri, Müqtədər qəsəbəsində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:

- “Xudat Balıq” ASC-nin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.

Səhmdarlar növbəti illik ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10 .00-dan 18 .00-dək, səhmdar cəmiyyətin Xudat şəhəri, Müqtədər qəsəbəsində yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməkə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir. Ünvan- Xudat şəhəri, Müqtədər qəsəbəsi.

Müşahidə şurası

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə Hacı Zeynalabdin qəsəbə Şəhidlər xiyabanında abadlıq işlərinin aparılmasının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. Lot-1. 2019-cu ildə Hacı Zeynalabdin qəsəbə Şəhidlər xiyabanında abadlıq işlərinin aparılmasının satın alınması. Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz yazılı tender təkliflərini möhürlənib imzalanmış ikitəq bağlamada yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir:

- sərfəli tender təklifinə,yüksək keyfiyyətə,müqavilənin vaxtında yerinə yetirilməsinə və iddiaçının maliyyə vəziyyətinə.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə

imkanlarına malik olmalıdırlar. Müqavilə il ərzində yerinə yetirilməlidir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvandan ala bilərlər. Əlaqələndirici şəxs-Əliyev Rəhil Dilavər oğlu. İştirak haqqı 290 manatdır. Təşkilat- Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi VÖEN - 2900329461 Dövlət Xəzinədarlığı Agentliyi Kod - 2100005

VÖEN- 1401555071 M/h- AZ 41 NABZ 0136010000000003944 S.W.I.F.T. BIK - CTREAZ 22 H/h- AZ 84 CTRE000000000000002516632 BÜdcə təşkilatının kodu -142340 Fond -7Y İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: -tenderdə iştirak etmək üçün yazılı müraciət, -tenderdə iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi, -tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),

-tender təklifi dəyərinin 1% həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır), -podratçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı, -podratçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 27 may 2019-cu il saat 18.00-a qədər möhürlənmiş,ikiqat zərfdə, Bank təminatı və tender təkliflərini isə 30 may 2019-cu il saat 18.00-a kimi Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvanda Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 31 may 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot -1. Teatr və konsert müəssisələri üçün İPOS sistemi ilə işləyən xüsusi cihazlı turniketlərin satın alınması.

Lot -2. Teatr və konsert müəssisələri üçün İPOS sistemi ilə işləyən xüsusi cihazlı turniketlərin quraşdırılmasının satın alınması.

Tender iştirakçıları öz tender təkliflərini imzalanıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Telefon- +994124939385
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi, III mərtəbə.
VÖEN- 1700015381
H/h- AZ78C-
TRE00000000000002178501
Bank rekvizitləri-
Bankın adı- Azərbaycan Respublikası

Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
S.W.I.F.T. : CTREAZ22
M/h- AZ-
41NABZ0136010000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş

maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 23 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 24 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Publik Hüquqi Şəxs

kağızkəsən avadanlıqların satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Kağızkəsən avadanlıqların satın alınması.
Tender iştirakçlarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı 500 manatdır.
Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN-1304673921)
Bank-"Azər-Türk bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi
Ünvan- Bakı şəhəri, C.Məmmədqluzadə küçəsi 85; 192/193.
Kod- 507699
VÖEN (bank)- 9900006111
SWIFT- AZRTAZ22
M/h- AZ-
02NABZ01350100000000022944
H/h- AZ98AZRT38060019440028835001
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıda-

ki sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün

potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 14 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 may 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 27 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).
Əlaqələndirici şəxs- İlham Əliyev, telefon- 502-47-53/56/58, daxili 144.
Faks- 465-87-96, 502-47-22.
E-mail: i.aliyev@dim.gov.az
Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Teatr–konsert müəssisələrində quraşdırılmış qazanxana və havalandırma sistemlərinə illik texniki xidmətin satın alınması.

Lot-2. Muzey müəssisələrində quraşdırılmış qazanxana və havalandırma sistemlərinə illik texniki xidmətin satın alınması.

Tender iştirakçıları öz tender təkliflərini imzalanıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Telefon- +994124932895
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi, III mərtəbə.
VÖEN- 1700015381
H/h- AZ78CTRE00000000000002178501
Bank rekvizitləri-
Bankın adı- Azərbaycan Respublikası
Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071
S.W.I.F.T. : CTREAZ22
M/h- AZ41NABZ0136010000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142340
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- son 5 ilin iştirak göstəricisi haqqında arayış;
- son 5 ilin maliyyə döviyyəsi haqqında arayış;
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş

Tender komissiyası

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təşkilı işlərinin (festival proqramının tərtib edilməsi, videoçarxın hazırlanması, reklam və çap məhsullarının nəşri, mükafat və diplomların hazırlanması, münisiflər heyəti və qonaqların dəvət olunması, onların otel və nəqliyyat məsələlərinin, eləcə də festivalın açılışı və bağlanışı mərasimlərinin təşkilı və bədii tərtibat işləri) satın alınması.

Tender iştirakçıları öz tender təkliflərini imzalanıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara, mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ald edə bilərlər.

Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi.
Telefon- +99412 498 97 82
VÖEN- 1700015381

H/h- AZ78C-
TRE000000000000002178501
Bank rekvizitləri-
Bankın adı- Azərbaycan Respublikası
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
S.W.I.F.T.- CTREAZ22
M/h- AZ-
41NABZ0136010000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

Tender komissiyası

B İ L D İ R İ Ş

"Xalq qəzeti" nin 30 mart 2019-cu il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən imtahan zalları üçün qablaşdırılmış içməli suyun satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda "ALIVE-RR" MMC qalib elan olunmuş və həmin MMC ilə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

“Bakımexanizasiyanəqliyyat” ASC səhmdarlarının nəzərinə!

25 may 2019-cu il saat 11.00-da “Bakımexanizasiyanəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 33A nömrəli ünvanda keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi :
• “Bakımexanizasiyanəqliyyat” ASC-nin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
• Digər cari məsələlər.

B İ L D İ R İ Ş

“AXA MBASK Sığorta Şirkəti” ASC bildirir ki, cəmiyyətin baş ofisi 2019-cu il aprelin 1-dən etibarən onun hüquqi ünvanı olan Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 80/9 nömrəli ünvana köçmüş və hazırda həmin ünvanda fəaliyyət göstərir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə Hacı Zeynalabdin qəsəbəsinin küçə və yollarının asfalt örtüyünün təmiri işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. 2019-cu ildə Hacı Zeynalabdin qəsəbəsinin küçə və yollarının asfalt örtüyünün təmiri işlərinin satın alınması.

Tender iştirakçlarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz yazılı tender təkliflərini möhürlənib imzalanmış şəkildə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: -sərfəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsinə və iddiaçının maliyyə vəziyyətinə.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Müqavilə il ərzində yerinə yetiriləlidir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvandan ala bilərlər.
Əlaqələndirici şəxs- Əliyev Rəhil Dilavər oğlu.
İştirak haqqı 290 manatdır.
Təşkilat- Sumqayıt Şəhər İcra Hakimiyyəti
Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
VÖEN - 2900329461
Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN- 1401555071
M/h- AZ 41 NABZ 0136010000000003944
S.W.I.F.T. BIK - CTREAZ 22
H/h- AZ 84 CTRE00000000000002516632
Büdcə təşkilatının kodu - 142340

Fond - 7Y
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət,
-tenderdə iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi,
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
-tender təklifi dəyərinin 1% həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır),
-podratçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı,
-podratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır.

Tender komissiyası

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 27 may 2019-cu il saat 18.00-a qədər möhürlənmiş, ikiqat zərfdə, bank təminatı və tender təkliflərini isə 30 may 2019-cu il saat 18.00-a kimi Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvanda Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 31 may 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“Kəpəz Mehmanxana” ASC səhmdarlarının nəzərinə!

“Kəpəz Mehmanxana” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 10 iyun 2019-cu il saat 10.00-da cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.
Müşahidə şurası tərəfindən gündəliyə aşağıdakı məsələlər verilir:
1. Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiqi.
2. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.
Ünvan- Gəncə şəhəri, Cavadxan küçəsi 1.
Əlaqə telefonu-(022) 266 – 60 – 13 .

Müşahidə şurası

“Mingəçevir Ağac Emalı” ASC səhmdarlarının nəzərinə!

"Mingəçevir Ağac Emalı" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 10 iyun 2019-cu il saat 15.00-da cəmiyyətin yerləşdiyi binada keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiqi.
2. Cəmiyyətin yeni direktorunun seçilməsi.
3. Digər məsələlər.
Ünvan- Mingəçevir şəhəri, Gəncə şossesi 8.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri cəmiyyətə gəlməklə tanış ola bilərlər.
Əlaqə telefonu- 051-306-66-98.

Müşahidə şurası



Macarıstan

Diplomatik qalmaql

Sloveniyanın "Mladina" qəzetində dərc olunmuş material Lyublyana ilə Budapeşt arasında diplomatik qalmaql yaradıb. Bildirilir ki, Avropa Xalq Partiyası çərçivəsində Macarıstanın "Fides" Partiyasının Sloveniyanın ifrat sağçı qüvvələri tərəfindən dəstəklənməsi məsələsinə toxunulur. Məqalədə Macarıstanın Baş naziri Viktor Orbanın "hay!" nasist salyutu ilə təsvir olunan karikaturası dərc edilib. Məlumatı "Euronews" yayıb.



Rumıniya

İşçi qüvvəsi çatışmır



Rumıniya yaxın illərdə ölkəyə 1 milyon işçi qüvvəsi cəlb etmək niyyətindədir. Bu açıqlama ilə Rumıniyanın Pakistan-dakı səfiri Nikolae Qoya çıxış edib. O deyib ki, Rumıniyada yaşayan işçi qüvvəsi böhranı səbəbindən ölkəyə sürücülər, həkimlər, mühəndislər, kompüter texnologiyası mütəxəssisləri, inşaatçılar cəlb olunacaq. Bu il Rumıniya 20 min əcnəbini ölkədə bir sıra sahələrdə işləmək üçün qəbul edəcək.

Xəbəri BBC verib.

Botsvana

Ən şəffaf almaz

Botsvanada dünyanın ikinci ən böyük almazı tapılıb. Bildirilir ki, ölçüsü 41,1 karat olan almaz Okavango Almaz Şirkətində təqdim olunub. Bu, ölkənin almaz mədənlərində indiyədək tapılan ən qiymətli daşdır. "Okavango Blue" adı verilən nadir daşın fərqləndirici xüsusiyyəti onun indiyədək tapılmış ən şəffaf almaz olmasıdır. Məlumatı CNN yayıb.



Yaponiya

"Pajero" dövrü bitir



"Mitsubishi" şirkəti populyar "Mitsubishi Pajero" avtomobilinin ölkə daxilində satışını dayandırır. Buna səbəb ötən il daxili bazarda bu avtomobilə tələbatın azalmasıdır. Belə ki, 2018-ci ildə şirkət Yaponiyada cəmi bir neçə yüz ədəd bu avtomobildən sata bilib. Şirkətin açıqlamasına görə, gələn ildən həmin avtomobil yalnız xarici bazarlara ixrac ediləcək.

Xəbəri "AutoCar" verib.

"Yuventus"un uğur estafeti

"Yuventus" futbol klubunun baş məşqçisi Massimiliano Allegri dünya futbolu tarixində eyni klubla ardıcıl 5 dəfə çempion olmağı bacaran ikinci baş məşqçidir. Xatırladaq ki, "Yuventus" İtaliya çempionatının 33-cü turunda "Fiorentina"-nı 2:1 hesabı ilə məğlub edərək, çempionluğunu elan edib. Xəbəri AS verib.



Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Tripoli ətrafında döyüşlər qızışır



Dünən paytaxt Tripoli şəhəri ətrafında Faiz Saracın başçılıq etdiyi Milli Həmrəylik Hökumətinin hərbi birlikləri ilə qiyamçı Li-viya Milli Ordusunun qüvvələri arasında kəskin döyüşlər baş verib. Bu barədə yerli mənbələrə istinadən "Euronews" agentliyi məlumat yayıb.

Tərəflər bir-birini əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə uzaqıyuran toplardan atəş açmaqda günahlandırılır. Hər iki tərəfdən ölənlər və yaralananların olduğu bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu il

aprel ayının 4-dən başlayan silahlı münaqişədə 254 insan həlak olub, 1,2 mindən çox sakin müxtəlif dərəcəli xəsarətlər alıb. Son günlər Liviya paytaxtını tərk etməyə vadar olan ailələrin sayı sürətlə artır. BMT-nin Qaçqınların İşləri üzrə

Ali Komissarlığından mediaya bildiriblər ki, Tripolinin 32 min sakin daimi yaşayış yerindən qaçaraq məcburi köçkünə çevrilib. Bu arada Tripoliyə baş nazir Saracın tərəfdarları feldmarşal Xəlifə Həftərin hərəkətlərinə qarşı etiraz nümayiş keçiriblər. Tədbir iştirakçıları, eyni zamanda Misir Prezidenti Əbdül-Fəttah əs-Sisinin əleyhinə şüarlar səsləndiriblər. Misirin dövlət başçısı Həftəri dəstəkləməkdə günahlandırılır.

Bazar ertəsi Faiz Sarac "Mond" qəzetinə müsahibəsində isə Fransanın Prezidenti Emmanuel Makronu Livianın legitim hökumətinə lazımı dəstək verməməkdə suçlayıb.

M.HACIXANLI, "Xalq qəzeti"

Mədəniyyət müəssisələri "Formula-1"-ə hazırlaşır

Hər il olduğu kimi, mədəniyyət müəssisələri bu dəfə də "Formula 1" Qran-pri yarışlarının iştirakçıları və qonaqları üçün xüsusi proqram hazırlayır.



Qeyd edək ki, Azərbaycan Qran-prisinin açılışında Dövlət himnini gənc və istedadlı müğənnilərimizdən Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsi ifa edəcəklər.

Yarışlar ərəfəsində bir-birindən maraqlı tədbirlər nəzərdə tutulub. Mədəniyyət ocaqlarına təşrif buyuracaq turistlərin təmaslarına daha rahat şəkildə baxmaları üçün repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və subtitrlərlə təqdim

ediləcək. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından əsərlər də təqdim ediləcək. Paytaxtda fəaliyyət göstərən teatrlar maraqlı repertuar tərtib edib. Beynəlxalq yarış müddətində teatrlar repertuarındakı ən məşhur nümunələri təqdim edəcəklər.

Musiqili Teatr "Formula-1" həftəsində xüsusi repertuarla çıxış edəcək. Aprelin 26-da

"Kimdir müqəssir?", 27-də "Arşın mal alan", 28-də isə "O olmasın, bu olsun" tamaşaları nümayiş olunacaq. Tamaşalar qonaqlara ingilis dilində subtitrlər vasitəsilə göstəriləcək. Həmin günlərdə muzeylərimiz də idman yarışının iştirakçıları və qonaqlar üçün açıq olacaq.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

Neftin qiyməti bahalaşmaqda davam edir

Dünya bazarında "qara qızıl"ın qiyməti bahalaşmaqda davam edir. Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 74,42, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in "WTI" markalı neftinin bir bareli 73,80, Azərbaycanın "AzəriLight" markalı neftinin bir bareli 75,94 dollar olub.

Ekspertlər bildiriblər ki, əgər ABŞ-in başqa dövlətlərin İran neftinin almaması haqqında verdiyi sanksiya baş verərsə, onda dünya bazarında "qara qızıl"ın qiyməti daha da bahalaşacaq.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



Hava proqnozu

☞ Aprelin 24-də
☞ Bakıda və Abşeron yarımadasında dəyişikliyin buludlu olacağı, aralıq tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qisməddəli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm cəvə, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
☞ Naxçıvan Muxtar Respublikasında gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 11-16 dərəcə isti olacaq.

☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində bəzi yerlərdə yağintılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.
☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı aralıq yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.
☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında aralıq yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, a yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-7, gündüz 13-18 dərəcə isti olacaq.
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Amerikalı turistlərə xəbərdarlıq



☐ ABŞ Dövlət Departamenti hazırda Şri-Lankada olan və bu ölkəyə səyahət planlaşdıran amerikalı turistlərə xəbərdarlıq edib ki, adada yeni terror aktları baş verə bilər. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, Dövlət Departamenti amerikalıları "daha ehtiyatlı" olmağa çağırıb. "Terrorçu qruplar Şri-Lankada mümkün hücumları planlaşdırmaqda davam edirlər. Onlar turizm obyektlərini, nəqliyyat qovşaqlarını, bazarları, ticarət mərkəzlərini, yerli hakimiyyət orqanlarını, otelləri, klubları, restoranları, dini icmaları, parkları, iri idman və mədəniyyət tədbirlərini, təhsil müəssisələrini, aeroportları və digər ictimai yerləri hədəf seçərək xəbərdarlıq etmədən hücum keçə bilərlər", - deyir ABŞ xarici siyasət idarəsinin bəyanatında bildirilib.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"



Donald Tramp iyunda Britaniyaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya dövlət səfəri edəcək. Bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ Prezidenti səfər zamanı Bükinqem sarayını ziyarət etmək niyyətindədir. Bundan başqa, Amerika liderinin

iyunda həmçinin Fransaya səfəri planlaşdırılır. Xatırladaq ki, ABŞ dövlət başçısının Britaniyaya bundan əvvəlki səfəri 13 iyul

2018-ci il tarixinə təsadüf edib.

Qeyd edək ki, aprel ayının əvvəlində "The Sunday Times" qəzeti kraliça II Yelizavetanın D.Trampı Birleşmiş Krallığa dəvət edəcəyi barədə məlumat vermişdi.

Məlumat üçün deyək ki, ABŞ Prezidentinin Böyük Britaniyaya baş tutacaq səfəri haqqında dəqiq rəsmi məlumat qarşıdakı 48 saat ərzində elan edilə bilər.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

Rusiya və KXDR liderləri Vladivostokda görüşəcəklər

Şimali Koreya lideri Kim Çen İn Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün bu gün Vladivostoka gəlir. Onu gətirən zirehli qatar əvvəlcə Rusiyanın Xasan sərhəd stansiyasında dayanacaq. Məlumatı RIA "Novosti" verib.



Məlumatla görə, qatar Xasan stansiyasında az müddət dayandıqdan sonra Vladivostoka yola düşəcək. Primorskdakı bu stansiya-da Rusiya-Koreya dostluq evi var, onu "Kim İr Senin evi" adlandırırlar. Ev Şimali Koreya liderinin 1986-cı ildə SSRİ-yə səfəri ərəfəsində tikilib. Vaxtilə Rusiyaya səfərə gələn KXDR liderləri Kim İr Sen və Kim Çen İr bu evi ziyarət ediblər.

Şimali Koreya mətbuatının yaydığı məlumata görə, Kim Çen İn dünən yola düşüb və 700 kilometrlik məsafəni 10-15 saata qət edəcək bu gün

Vladivostoka çatacaq. Onun Rusiya Prezidenti ilə görüşü isə aprelin 24-25-də baş tutacaq.

Gözlənilir ki, Putin Kim Çen İnla aprelin 26-27-də Pekində keçiriləcək "Bir kəmə-bir yol" beynəlxalq konfransı ərəfəsində yolluğu görüşəcək. Bu, 2001-ci ildə Rusiyanın sabiq Prezidenti Dmitri Medvedevlə KXDR lideri olmuş Kim Çen İrin görüşündən 8 il sonra iki lider arasında ilk təmas olacaq.

"KXDR-in "Çoson İlbo" qəzetinin verdiyi məlumata görə, dünən Kim Çen İnın bacısı Kim Yö Çjon görüşlə

bağlı hazırlıq işlərini görmək üçün artıq Vladivostoka gəlib. Cənubi Koreyanın "Rönxap" agentliyi isə görüş ərəfəsində bildirmişdi ki, iki lider arasında sammit Moskvada deyil, Vladivostokda baş tutacaq.

Vladivostok dəmir yolu vağzalının əməkdaşı isə RIA "Novosti"-yə deyib ki, KXDR liderinin işlər idarəsinin müdiri Kim Çxan Son vağzal ətrafında təhlükəsizliyin təminatı ilə maraqlanıb.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Filippində iki güclü zəlzələ

iki gündür ki, Filippində zəlzələ baş verir. Əvvəlcə Luson adasında 6,3 bal, sonra isə Taklobandan 76 kilometr şimal-qərbdə yerləşən Samar adasında 6,6 bal gücündə zəlzələ baş verib.

Rusiya Elmlər Akademiyası Geoloji Xidmətinin Altay-Sayan filialının məlumatına görə, təbii fəlakət nəticəsində həlak olanlar və xəsarət alanlar var. Yerli hakimiyyət orqanları ölkədə təbii fəlakət elan ediblər. Ən çox ziyan isə Pampakha əyalətinə deyib.

Təbii fəlakət zonasında xilasedicilər və həkimlər işləyirlər.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



Ağstafa Rayon İcra Hakimiyyəti

özünün inzibati binasının cari təmiri işlərinin satın alınması üçün kotirovka sorğusu elan edir

Təkliflər 8 may 2019-cu il saat 17.00-dək qəbul olunur.

Təklif zərfləri 10 may 2019-cu il saat 11.00-da açılacaqdır.

Əlaqələndirici şəxs- Sənan Mustafayev, telefon 5-12-05.

Ünvan- Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 3.

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və Həmkarlar İttifaqı Komitəsi universitetin ümumi işlər üzrə prorektor Tural Cəlilova

BİBİSİNİN

vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xəttli), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 1368
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00